

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Həsənov

SəS



Qəzət 1991-ci il yanvarın 11-dən çıxır

№ 133 (5364) 28 iyul 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin organı. Qiyməti 40 qəpik

Azərbaycan dövləti azad mətbuatın inqisafında bundan sonra da fəal olacaq



5

Dünya bazarı "Made in Azerbaijan" brendini
qəbul edir



4

Yazıcı Jerar Kardon:
Körpələrin, qocaların
qətlə yetirilməsi
insanlığa yaraşmayan
harəkətdir



16

Fatih Terim yenidən
"Qalatasaray"a
qayda bilar



Azərbaycanda sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir

Prezident İlham Əliyev “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sənayeləşmə siyasetine uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermek, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə, sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı da, bu baxımdan, istisna təşkil etmir.

Bele ki, Prezident İlham Əliyev iyulun 25-də “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarlı-



gün dəsteklənməsi məqsədilə, Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə, xidmet müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fealiyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvəle olunub. Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fealiyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini, eyni zamanda, nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququnu ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini təmin etmek tapşırılıb.

Iqtisadiyyat Nazirliyi isə Hacıqabul Sənaye Məhəlləsinin fealiyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə getirməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də, iştirakçıların fealiyyətinin dəsteklənməsi və sahibkarlıq fealiyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsinə təmin etmək məqsədilə zəruri tədbirlər görülməlidir. Həmçinin, Hacıqabul Sənaye Məhəlləsinin fealiyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənəşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Hacıqabul rayon icra hakimiyyəti nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilmesi ilə bağlı bir ay müddətində Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırmalıdır.

Hacıqabul Sənaye Məhəlləsinin fealiyyətinin təşkilini, həmin əraziinin istifadəyə yararlı vəziyyətə getirməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fonundan iqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrıllıb.

“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rolə malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırıqla, tullantıların təkrar emalı üzrə 5 məssəsə fealiyyətə başlamağa hazırlıq və bu məssəsələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fealiyyət göstərir və zavodda yüksək yüksək qabiliyyətine malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsali həyata keçirilir. Artıq Bakı Gəmi-

rilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fonundan iqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrıllıb.

“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rolə malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırıqla, tullantıların təkrar emalı üzrə 5 məssəsə fealiyyətə başlamağa hazırlıq və bu məssəsələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fealiyyət göstərir və zavodda yüksək yüksək qabiliyyətine malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsali həyata keçirilir. Artıq Bakı Gəmi-

qayırma Zavodunda onrlar gəmi ti-kilərek istifadəyə verilib, 60-dan çox gəmi temiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layiheləndirme işləri tamamlanıb və bu yaxınlarda infrastrukturun yaradılması işlərinə başlanılaçaq.

Onənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rəyonda xalça müəssisələrinin tikinti-



istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq sənaye parkının rezidenti “Mingeçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisine başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Regionlarda sahibkarlıq fealiyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye zonasının yaradılması böyük əhəmiyyət kəsb edir. Bele ki, Neftçala Sənaye Zonasında 3 müəssisə arası fealiyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fealiyyətə başlaması nəzərdə tutulur.

Xalça istehsalı üçün etibarlı xammal bazasının yaradılması, habelə, ixrac potensialının artırılması məqsədilə yunun tədarükü sistemi yaradılır. Artıq 4 rayonda yun tədarükü məntəqəsinin təşkili istiqamətində iş aparılır. Bundan başqa, “Azərxalça” ASC tərəfindən əyrici boyaq müəssisəsinin tikintisi davam etdirilir.

“Səs” Analitik Grupu

Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq

Müasir Azərbaycan-da, digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də atılan addımlara diqqət yetirsək, görülən işlərin miqyasının nə qədər geniş və uğurlarımızın nə qədər davamlı olduğunu görmək olar. Təbii ki, bu da düşünləmiş və məqsədönlü siyasetin nəticəsidir. Müstəqilliyimizin ilk illəri tarixə xaos, anarxiya və özbaşınlıq dövrü kimi daxil olsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışı bütün istiqamətlərdə, o cümlədən, mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu.



dəyərli təhlillər aparır və ümumiyyətə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim".

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq kütłəvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyanın qəbulu, bu sənəd əsasında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fonduun yaradılması bu istiqamətdə atılan addımların davamı kimi dəyərləndirilir. Bu fikir bəyənəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan dünyada yegane ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanın sərəncamlar da bu diqqətin bariz nümunələrindəndir. 2013-cü ildə jurnalistlər



1998-ci ildə senzuranın ləğvi ilə o vaxt MDB məkanında Azərbaycan senzuranın leğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atıldı. 2000-ci ildə Mətbuat və İnfomasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yeni bütün bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədönlü və ardıcılı siyaset aparıb.

Azad, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğıının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB ölkələri arasında lider mövqədə dayanır. Ölkədə minlərlə kütłəvi informasiya vasitesi dövlət qeydiyyatına alınıb, xeyli sayıda jurnalıst teşkilatları və ictimai birliklər fealiyyət göstərir. Internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu öne çəkən dövlətimizin bu sahənin inkişafına yönəlnən addımları

üçün tikilən ilk bina istifadəyə verildi. Həmin il Prezident İlham Əliyev "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti Sərəncamı imzaladı. Sərəncamda da bu fikir eksini tapmışdır ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrə kütłəvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində dayanan əsas məsələlərdən biridir. Bu günlərdə milli mətbuatımızın 142-ci ildönümündə ikinci bina jurnalistlərin istifadəsinə verildi. Ölkə Prezidentinin bu hədiyyəsindən bəhərelənən 255 jurnalist öz sevinclərini yaşamaqdır.

Bununla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu, ilkin olaraq, 5 milyon manat vəsait ayrılib. Həmin tarixdə imzalanan sənədlərdən biri de ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmışdır. Sərəncama uyğun olaraq, bu məqsədle 2017-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu bir milyon manat vəsait ayrılib. Təbii ki, bu addımların əsasında ölkəmizin iqtisadi inkişafı dayanır.

"Ses" Analitik Qrupu

28 iyul 2017-ci il

Baş nazir Artur Rasi-zadə Türkmenistanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Iyulun 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkmenistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevlə onun xahişi ilə görüşüb. Nazirlər Kabinin mətbuat xidmətindən AZORTAC-a bildiriblər ki, görüş zamanı səfir Mekan İşanquliyev Türkmenistanın dövlət və hökumət rəhbərlərinin səmimi salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Hər iki xalq arasında tarixən yüksək səviyyəli milli-mədəni əlaqələrin olduğunu deyən səfir bu əlaqələrin daha da dərinləşdirilməsi üçün öz səlahiyyətləri daxilində var qüvvəsi ilə çalışacağını bildirib.

Türkmenistan səfirləri yeni şərəfli vəzifəyə təyin olunması münasibətile təbrik edən Baş nazir Artur Rasi-zadə əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün kifayət qədər potensialın olduğunu xatırladıraq, iqtisadi-ticari əməkdaşlığın bir çox istiqamətlər üzrə, xüsusi, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat və yüksək texnologiya sahəsində, habelə humanitar sferada geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Mekan İşanquliyev diplomatiq fəaliyyətində uğurlar arzulayan Baş nazir Artur Rasi-zadə əmin olduğunu bildirib ki, səfir Azərbaycan ilə Türkmenistan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Yazıcı Jerar Kardon: Körpələrin, qocaların qatla yetirilməsi insanlığa yaraşmayan hərəkətdir

Kür - Xəzər" xeyriyyə ictimai birliliyinin dəvəti ilə Azərbaycana səfərə gələn Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olublar. İctimai birlidən AZORTAC-a bildirilib ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan həqiqətləri Fransa mətbuatında" layihəsi çərçivəsində reallaşır.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputati Hikmet Ba-



baoğlu bildirib ki, Azərbaycan ilə Fransa dost və tərəfdəş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə münasibələrin inkişafına xüsusi diqqət yetirdiyini söyləyen deputat ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksək xətə inkişaf etdiyini bildirib. Hikmet Babaoğlu iki ölkə mediası arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub.

Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsinin aktuallıq kəsb etdiyini və dünya mediasının gündəmində yer aldığı deyən Hikmet Babaoğlu Azərbaycanın problemin həlli istiqamətində qətiyyətli mövqeyində behs edib. Diqqətə çatdırılıb ki, Ermənistan qeyri-konstruktiv mövqə sərgiləməklə danışqlar prosesini pozmağa çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu istiqamətdə fəallıq nümayiş etdirildiyini diqqətə çatdırıb baş redaktor deyib ki, Ermənistanın işgalçılıq siyaseti region üçün ciddi təhdid mənbəyidir.

Milli Məclisin deputati həmçinin xatırladıb ki, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması neticəsində kənd sakinləri - 2 yaşı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilib. Bütün beynəlxalq ictimaiyyət tərəfindən de qətiyyətə pislənilən bu hadisə erməni faşizminin, vandalizminin növbəti təsdiqidir. Baş redaktor vurğulayıb ki, insanlığa siğmayan bu hərəkət Ermənistan hakimiyətinin terroru mahiyyətini ifşa edir.

Yazıcı Jerar Kardon bildirib ki, səfərin məqsədi ölkəmizin mədəniyyəti, adət-ənənələri, multikulturalizm və tolerantlıq mühiti ilə tanış olmaqla yanaşı, Azərbay-

Jurnalıtlar Prezidentə minnətdarlıq edirlər: Siz 255 ailəyə böyük sevinc yaşatdırınız

KİV işçiləri jurnalıtlar üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsinin və üçüncü binanın təməlinin qoyulmasının sevincini yaşayırlar. AZORTAC xəber verir ki, redaksiyaların kollektivləri, yeni binada mənzillə təmin olunan media işçiləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlaşdırmaqdə davam edir, bu nəcib və xeyirxah təşəbbüsə görə dövlətimizin başçısına hedzis minnətdarlıqlarını bildirirlər.



Azərbaycan Televiziya və Radio Verilişləri QSC kollektivinin Prezidente ünvanlanmış məktubunda deyilir: "Möhtərem cənab Prezident, Azərbaycanı dünyada güclü dövlətlərdən birine çevirən, ona böyük nüfuz qazandıran amillərdən biri də Sizin rəhbərliyinizə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində həyata keçirilən, təkcə bu güne yox, həm də geləcəyə ünvanlanan dəyərlər ilə vətəndaşlığı öz gündəlik həyatında aydın şəkildə hiss edir".

Məktubda ölkəmizdə fəaliyyət göstərən KİV-lərə hərtərəflə dəstək tədbirləri, xüsusən jurnalıtların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan ardıcıl addımlar dövlətimizin başçısının medianın inkişafına göstərdiyi diqqət və qayığının bariz təzahürü kimi dəyərəndirilir. Qeyd olunur ki, iki yaşayış binasının istifadəyə verilməsi, üçüncü binanın təməlinin qoyulması respublikamızın çoxminli media nümayəndələri, qələm adamları və geniş icimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. İllərlə mənzil həsrətində olan yüzlərlə ailəyə böyük sevinc bəxş edilib.

"Möhtərem Prezident, hər zaman Sizin diqqət və qayığınızı hiss edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivinə də bu böyük sevincdən pay düşüb. Bu, kollektivin hər bir üzvündə böyük ruh yüksəkliyi, daha əzmlə çalışmaq, göstərdiyiniz etimad və qayığını doğrultmaq istəyi yaradıb. Bu nəcib təşəbbüsünüzə və humanist addimini, böyük diqqət və qayığınıza görə Sizə dərin minnətdarlığınızı bildiririk", - deyə məktubda vurgulanır.

"Reyting" qəzetinin baş redaktoru Afiq Mirzə də daha 255 jurnalisti mənzillə təmin etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirir. O, məktubunda Prezident İlham Əliyevin kütłəvi informasiya vasitələrinin inkişafına göstərdiyi maddi dəstəkdən, qayğı və diqqətdən söz açaraq yazar: "Mənzil şəraitin ağır olan bir çox jurnalisti evlə təmin etdiniz. Bu, təbii ki, mənim, həmçinin kirayelərdə yaşayış coxsayılı jurnalıtların də böyük sevincinə səbəb oldu. Onların sırasında "Reyting" qəzetinin baş redaktor müavini Fazıl Əhməd də var. Buna görə Sizə kollektivinizin dərin təşəkkürünü çatdırıram".

Məktub müəllifləri arasında "Həftə içi" qəzetinin bölgə müxbiri Səxavət Məmmədli, "İşləq" qəzetinin redaktor əvəzi Fəxrəddin Rəhimov, "Dünya və biz" jurnalının əməkdaşı Qaçay Həsənli, "Təzadalar" qəzetinin müxbiri Fərhad Səlimov və başqaları da var. Onlar yazırlar: "Mətbuat günü ərefəsində daha 255 həmkarımızın mənzillə təmin olunması və Sizin jurnalıtların dostu elan edilməyiniz cəmiyyətə Prezident arasındakı qarşılıqlı və səmimi münasibətin təzahürüdür. Sizin media işçilərinə olan xeyirxah münasibətiniz hamı kimi Şirvan şəhərində yaşayan və fəaliyyət göstərən jurnalıtların də ürəyində xəber verir.

Məktubda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində Şirvan şəhərində həyata keçirilən layihələrdən, bunun şəhər sakinləri tərəfindən razılıqla qarşılanmasından da behs olunur, şəhərin inkişafına göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilir.

Balakəndə və Zaqatalada helikopterlərlə əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib

Iyulun 25-26-da Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumlarının əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib. DİN-in və DSX-nin mətbuat xidmətlərinin AZORTAC-a daxil olan birgə məlumatında qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiyası yolu ilə yetidişdirilməsinə dair faktlar müəyyənləşib. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kilogram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kilogram olan qurdladılmış marijuana aşkarlanaraq götürürlüb. Faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Həmin cinayətlərin töredilməsində şübhəli bilinən üç nəfər saxlanılaraq istintaqa cəlb olunub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.

Dünya bazarı “Made in Azerbaijan” brendini qəbul edir

Prezident İlham Əliyev: “Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq”



Bu gün Azərbaycanda həyata keçirirlən sosial-iqtisadi islahatların nəticəsi olaraq həm aqrar, həm də sənaye sahəsində, ümumilikdə, qeyri-neft sektorunda istehsal edilən məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır, xarici bazarlarda məhsullarımıza maraq artırılır, Azərbaycan brendli məhsullar dünya bazarlarına çıxarılır, ölkəyə investisiya axını sürətləndirilir. Əlbəttə ki, qarşıya qoyulmuş hədəflərə də nail olmaq üçün ölkədə dinamik inkişafda olan biznes mühiti yaxşılaşdırılır, iş adamlarının daha səmərəli fəaliyyəti üçün münbit şərait yaradılır. Bu baxımdan, tanınmış beynəlxalq maliyyə təşkilatlarının illik hesabatlarında Azərbaycanın islahatlar ölkəsi kimi tanınması, iqtisadiyyatın bir neçə sahəsi üzrə ilk onluqda yer alması ölkəmizdə bu istiqamətdə davam etdirilən siyasetin uğurudur.

Qeyd edək ki, son 12 ildə ölkədə 70 mindən artıq özəl müəssisə yaradılmış, sosial məsuliyyət olan əhalinin işlə təminatı istiqamətinde önəmlü islahatlar aparılmış, sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu il isə analoji rəqəm 200 milyon manat nəzərdə tutulub. Özəl sektorun inkişafı, iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli münbit və işgüzar şərait yaranmışdır. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətində dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlerinin sayı 59-dan 37-yə endirilmiş, dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4

dəfə azaldılmışdır. Lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilmesi ilə iş adamlarını narahat edən süründürməciliy halları aradan qaldırılmışdır.

Dövlət başçısının “Qeyri-neft məhsullarının icrasının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının tətbiqi ilə vergi proseslerinin beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması rəqabət qabiliyyətinin artırılması təmin olunur. “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketing fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşvi-

qinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat ve patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf program və layihelərinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənəşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqındaki Fərman dünyada geniş yayılan mütərəqqi təcrübənin ölkəmizdə tətbiqinə geniş imkan yaradır. İmzaladığı sərəncamlarla Azərbaycan məhsullarının dünya bazarlarına çıxarılma mexanizmini, iş adamlarına olunan güzəştleri müəyyənləşdirən Prezident İlham Əliyev bildirir ki, bu yeniliyin tətbiqi, Azərbaycanın yerli məhsullarının təbliği ilə

yüksək uğurlara nail olunacaq.

Kənd təsərrüfatını inkişaf etdirməklə, ölkə əhalisinin keyfiyyəti ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində aparılan islahatların nəticəsi olaraq, aqroparkların yaradılması da sürətlə gedir. “Bu günə qədər bizim təşəbbüsümüzle və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”

söyləyen Prezident İlham Əliyevin pambıqcılığın inkişafına göstərdiyi diqqət sayəsində “ağ qızıl”ın şöhrəti bərpə olunur və ekin sahələri artırılır.

“Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq” söyləyen Prezident İlham Əliyevin vurguladığı kimi, “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addim-

dır: “İndi portala bütün dünyadan sifarişlər gelir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yeni bu, böyük bir hadisədir və belə addımların atılması, görün, sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etmeliyik”.

Bir sözlə, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən iqtisadi siyasetin əsas prioriteti ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək, dünya bazarlarına “Made in Azerbaijan” brendi ilə məhsullar çıxarmaq, ölkəyə əlavə vəsait və investisiya gətirmək, yeni müəssisələr yaratmaq, iş yerləri açmaq və insanların yaşayış səviyyəsini yükseltməkdir.

“Ses” Analitik Qrupu

Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir

Milli Məclisin deputati Tahir Mirkişilinin yap.org.az-a müsahibəsi

- *Tahir müəllim, hazırda cəmiyyətizmizdə 2017-ci ilin birinci yarısının yekunları geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?*

- Artıq 2017-ci ilin birinci yarısı geride qaldı. Bu müddət ərzində həm qlobal, həm də regional məqyasda bir çox dəyişikliklər baş verdi. Dünyanın iqtisadi və siyasi mənzərəsində ziddiyətlərin daha da artlığı və yeni maraqlar toqquşmasının baş verdiyini müşahidə etməkdəyik. Təsəssüflər olsun ki, beynəlxalq qanunvericilik və ümumiyyətə dəyərlər bu müddət ərzində de dəyərində baş veren hadisələrin qarşısının alınmasında acizlik nümayiş etdirməkdədir. Ona görə də artıq bir çox dövlətlər və nüfuzlu dairələr mövcud ziddiyətlərin aradan qaldırılması üçün yeni mexanizmlərə ehtiyac yarandığını qeyd edir və bu istiqamətde müzakirələr aparırlar. 2017-ci ilin birinci yarımılıyində neftin qiymətində yenidən qeyri-sabitlik müşahidə olundu, dünya iqtisad güclərin arasında münasibətlərin daha da kəskinleşdiyi və süni əngəllərin da-ha da artlığı görünməkdədir. Məhz belə bir şəraitde Azərbaycanda iqtisadi, siyasi və sosial sabitliyin daha da möhkəmənəsi və dayanıqlı amillərə səyəkənməsi ölkənin "ügurlu idarəetmə" modelinin imkanları hesabına təmin olunmaqdadır. Təsəssüf ki, xalq-Prezident qarşılıqlı inam və etimada əsaslanan bu modeli gözü görürməyən bəzi qüvvələr bu müddət ərzində də ölkəmizə qarşı öz çirkin əməllərini davam etdirməye çalışırdılar. Ermənistən işgalçı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndində 2 yaşlı körpə uşağın qətlə ilə nəticələn vəhşiliyi bütövlükde

Azərbaycan xalqına qarşı bir cinayət oldu. Ancaq yene bu dövrə Azərbaycan modeli öz dayanıqlığını göstərdi. Güclü orduımız düşməndə qisası aldı. Ali Baş Komendantı sonsuz inamı olan kənd camaatı düşmənlə üz-üzə dayanmağa davam etdilər. Ölkə Prezidentinin iradəsi ilə bərpa edilən Cəcən Mərcanlı kəndi qurucu Azərbaycan sivilizasiyasının bütün dünyaya nümayişi oldu.

- *Məlumdur ki, ötən ildən ölkəmizdə iqtisadi sahədə islahatlar nəticələri qarşıda duran vəzifələr haqqında da tövsiyə və tapşırıqlarını verdi. Qarşidakı hədəflər haqqında sizin də fikirlərinizi bilmək maraqlı olardı...*

- 2017-ci ilin birinci yarısında ölkənin iqtisadi göstəriciləri çox müsbətdir. Bu dövrə qeyri-neft sektorunun artımı 2017-ci ilin dövlət bütçəsinə yenicə baxmağı labüb etmişdir. Müvafiq olaraq bündən gələnləri 511 milyon manat, xərcləri isə 1 milyard 41 milyon manat artırılmışdır. Bündən gələnlərdən neft komponenti 47.4%-ə salınmışdır.

Istehsalin artımı təbii olaraq qeyri-neft ixracını da 27% artırılmış,



xarici ticarətdə müsbət saldo 1.9 mlrd. dollara çatmışdır. İlk 6 ayda ölkədə 122 000 yeni iş yerləri açılmışdır. Valyuta ehtiyatlarımız 3 mlrd. dollar artaraq 40.6 mlrd dollar'a çatmışdır.

İnşaat sektorunu canlandırmış, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsi üçün sosial mənzillərin, qəçqin və məcburi kökünlər üçün yeni binaların tikintisine başlanılmışdır ki, bunlar da həm məşğulluğun təmin olunmasında, həm də iqtisadi canlanmadə öz müsbət rolunu oynamışdır.

Bu dövrə ölkədə makroiqtisadi sabitliyin tam bərpa olunması iqtisadi inkişafda da öz töhvəsini verdi. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 2017-ci il inkişaf ili olmağa başlayıb. Kənd tesərrüfatı sahəsində sahibkarlara bu dövrə göstərişlər dən dövlət dəstəyinin artması bütün sahələrdə istehsalın artımına səbəb olmuşdur. Sahibkarlar üçün investisiya təşviqi mexanizminin uğurla tətbiq olunması həm istehsalda, həm də ixracda öz müsbət təsirinin göstərməyə başlamışdır.

Bu göstəricilər əslində aparılan sürətli və dərin iqtisadi islahatların qısa müddət ərzində öz müsbət nəticələrini verdiğini söyləməyə imkan verir. Qeyd etmək lazımdır ki, adətən iqtisadi islahatların nəticələri 3-4 ildən sonra özünü göstərir. Ancaq Azərbaycan iqtisadiyyatının bir tərəfdən qısa müddət ərzində neftin aşağı qiymətinə öyrəşməsi, digər tərəfdən isə islahatların nəticələrinin iqtisadi artıma transformasiya etməsi Azərbaycan Prezidentinin çox incəliklə düşünülmüş iqtisadi siyasetinin real nəticəsidir.

- *Dövlət başçısı Nazirlər Kabinetinin iclasında qarşıda duran vəzifələr haqqında da tövsiyə və tapşırıqlarını verdi. Qarşidakı hədəflər haqqında sizin də fikirlərinizi bilmək maraqlı olardı...*

- Dövlət başçısının qeyd etdiyi kimi, əsas iqtisadi prioritetlər qeyri-neft sektorunun inkişafı, sənaye məhsulları istehsalı, kənd tesərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, infrafstruktur layihələrinin icrası, qeyri-neft ixracının artırılması, ailə biznesinin inkişafıdır. Bu prioritətlərin hər birinin inkişafı ilə bağlı müxtəlif proqram-

lar, təşviq mexanizmləri, maarifləndirmə tədbirləri həyata keçirilir. Təbii ki, əsas hədəf Ümimi Daxili Məhsulun artımına, məşğulluğun səviyyəsinin artımına və əhalinin həyat səviyyəsinin daha da artırılmasına nail olmaqdır.

Ən mühüm hədəflərin biri ixrac bazarlarının araşdırılması və Azərbaycan məhsullarının bu bazarlara girişi üçün maneələrin aradan qaldırılmasıdır. Digər tərəfdən, xarici bazarlarda sərt rəqabət şəraitinin mövcudluğu ölkə daxilində istehsalatda ən müasir texnologiyaların tətbiqini və innovativ üsüllərdən istifadəni labüb edir. Əlavə olaraq özündə innovativ elementləri əks etdirən startap kimi layihələrin kommersiyalaşdırılması əsas hədəflərdəndir. Bu hədəflərə çatmaq üçün isə müvafiq işlər görülür.

- *Xüsusi sənaye parklarının, sənaye zona və məhəllələrinin yaradılması perspektiv üçün nələr vəd edir?*

- Azərbaycanın qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çekisi vardır. Sənayenin inkişafı dinamikası yüksəkdir. Sənayenin inkişafı bütövlükde iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingçevir, Pirallahı sənaye parkları və Neftçala Sənaye Məhəlləsi kimi sənaye zonaları yaradılmışdır. Azərbaycanın bir çox bölgelərində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Bir çox şəhərlərdə sənaye müəssisələri artıq mövcuddur. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcedir. Bu həm də dövlət siyasetidir. Sənaye park və məhəllələrinde yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gelməsi üçün əlavə stimullar yaratmışdır.

Nümunə üçün Sumqayıt Kimya Texnologiyaları Parkını, bu parkda xarici investorların fəaliyyətini və buraya cəlb olunmuş investisiyaları göstərmək olar. Bu nəticələr həm də bütövlükde Sumqayıt şəhərinin sürətli inkişafına dəstək vermişdir.

Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu, həm də yüz minlərlə iş yeri, yüksək gelir və əlavə dəyər imkanları deməkdir.

- *Tahir müəllim, ATƏT PA-nın son sessiyasında sizin müəllifi olduğunuz "Multikulturalizm-globallaşma şəraitində demokratianın inkişafında mədəni dəyərlərin rolü" adlı qətnamə qəbul olundu. 2017-ci ildə Azərbaycanda multikulturalizm və islam həmrəyliyinin in-*

kişafı ilə bağlı keçirilən tədbirlər beynəlxalq müstəvidə necə qiyamətləndirilir?

- ATƏT Parlament Assambleyası 56 ölkənin parlamentarilərini birleşdirir. ATƏT dünyada ən böyük regional təşkilatdır. Əsasən əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edən Parlament Assambleyası qəbul etdiyi bütün sənədlərdə üzv ölkələr arasında əməkdaşlığı və dialoq üçün zəmin yaratmaq üçün prinsiplər hazırlayırlar. Lakin son 20 ilde ATƏT regionunda konfliktlərin sayı artmaqdə və milli, dini zəmində münəqşələrin xarakteri kəskinkəşməkdir. Belə bir şəraitdə son on illiklər ərzində hazırlanınan beynəlxalq hüquq normaları münəqşələrin həllində aciz qalır, güc tətbiq etmək isə eksər hallarda faciələrə getirib çıxarırlar. Dünya qloballaşdıraq xalqlar və ölkələr arasında dialoqa zəmin yaradacaq təbii aletlərə ehtiyac yaranıb ki, bu alet də Azərbaycanın təkif etdiyi müxtəlif mədəni dəyərlərə əsaslanmaqla qarşılıqlı hörmət əsasında dialoqun aparılmasıdır. Mehə müxtəlif mədəni dəyərlərin birgə yasaşmasına ömər verilməsi təbii yolla münəqşələrin yaranmamasına getirib çıxarda bilir. Azərbaycan öz təcrübəsində bunu bütün dünyaya səbüt etməkdir. Azərbaycanda dinc, birgə yaşayış və inkişafın səbəblərindən biri ölkədə müxtəlif milli və dini dəyərlərin qarşılıqlı hörmət əsasında birgə yaşayışının təmin edilməsi və ölkə rəhbərliyinin buna xüsusi diqqət və qayğısının nəticəsidir.

Regionda və dünyada gedən proseslərə Azərbaycanın müsbət təsirini həm də beynəlxalq sənədlərdən olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu qeyd etmişlər. Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layhi qəbul olunmuşdur.

Beləliklə, ATƏT Parlament Assambleyası ilk dəfə olaraq multikulturalizmle bağlı sənəd qəbul edərək, Azərbaycan Prezidentinin müxtəlif mədəni dəyərlərin zənginliyinə əsaslanan siyasetini beynəlxalq sənədlərdə əks etdirdi və bütün ölkələri Azərbaycan nümunəsindən istifadəyə çağırıldı.

İndoneziya mətbuatı Azərbaycanın "ASAN xidmət" modelindən yazıır

iyulun 24-dən 26-dək Azərbaycan Respublikasının Prezidenti yanındakı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZERTAC-a verilən məlumatə görə, səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının inzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ölkəmizin nümayəndə heyətinin İndoneziya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın "ASAN xidmət" modelini seçməsi bu ölkənin aparıcı mətbu organelərindən birinə çevrililib və geniş işıqlandırılıb. Belə ki, İndoneziyanın nüfuzlu mətbu organelərində "ASAN xidmət" modeli və onun uğurları xüsusi yer alıb, "ASAN xidmət" in 2015-ci ildə BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinə təkmilləşdirilməsi" kateqoriyasında birinci yere layiq görülməsi vurğulanıb. Bundan başqa, dərc olunan məqalelərdə İndoneziya və Azərbaycan əməkdaşlığının əhəmiyyətindən bəhs olunub, imzalanan Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə də ictimai xidmətlərin təkmilləşdirilməsi sahəsində uğurlu addım olduğunu bildirilib.

Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir

Prezident İlham Əliyev: "Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar"

Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlar yüksək səviyyədə yerinə yetirildiyindən, ölkədə müsbət dinamika saxlanmaqdır. Bu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri də bunu isbatlaşdır.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifelərə həsr olunan iclasında çıxış



edən Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün sərmayə qoyuluşu, demək olar ki, bütün ölkələrdə azalır. Çünkü maliyyə sixintiləri və problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir: "Yeni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin suretdə azalır. Ona görə, əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək".

Valyuta ehtiyatlarımız artıb, 40,6 milyard dollar teşkil edir. Bu da, müsbət göstəricidir. Çünkü ilin əvvəlindən bu güne qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. "Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə, müəyyən dərəcədə qalxıb. Yenə de düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünlümüş siyasetə görə" söyleyən Prezident İlham Əliyev bildirir ki, biz heç vaxt populist işlərlə məşğul olmamışq: "Biz hər zaman ölkəmizin uzunmüddəti inkişafı ile məşğul olmuşuq. Biz həm qənaət etdik, həm isləhatlar apardıq. Ancaq strateji əhəmiyyətini daşıyan layihələrə vəsat ayırdıq. Əlbətə ki, biz idxlə azaltmışq, ixracı isə artırmışq. Bündə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan bündəyə transferlər də azaldı. Yəni ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".

Cari ilin ötən dövründə 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yerdidir. Ona görə də, bizdə işsizlik aşağı seviyyədədir. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. "Bax, budur gördüyüümüz işlərin nəticələri" deyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu göstəricilər dünya miqyasında ən mühüm göstəricilərdir: "Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasetimiz, gördüyüümüz işlər və əldə etdiyimiz nəticələr".

Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, əslində, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatlı yeri istehsal hesabına ödəməkdir və ixrac potensialımızı artırmaqdandır ibarətdir. Sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı da bu məqsədə xidmet edir. Qiymətlərin tənzimlənməsi, idxlə mane olan sünə manelerin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayesində inhisarlılıq və korrupsiya halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlb etiqamətində önəmlə addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. "Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müstəqillik tariximizdə iqtisadiyyata 200 milyard dollardan artıq sərmayə qoyulub. Bu, ölkəmizə inamdan irəli gəlir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafə nail olunması, ÜDM-in formallaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir teleblər seviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliyinin yüksəldilmesi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin teşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalasdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun.

"Ses" Analitik Grupu

Azərbaycan ilə ABŞ-in Arizona ştatı arasında əlaqələrin inkişafı üçün əlverişli imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-in Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnard ilə görüşüb. Xarici İşlər Nazirliyinin metbuat xidmətindən AZERTAC-a bildirilər ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinə, habelə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Cavan Mesnard təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində qazandığı uğurlardan danışır. Nazir Elmar Məmmədyarov ABŞ-in ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa temaslarının qurulmasının və əməkdaşlığın inkişaf etdirilməsinin her iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, Azərbaycan ilə Arizona ştatı arasında yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib. Azərbaycanın multikulturalizm ənənələrindən danışan nazir ölkəmizdə müxtəlif dini icmaların əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşıdığını bildirib.

Görüşdə, həmçinin ABŞ-in yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Məlahət İbrahimqızı: "Həm iqtisadi inkişaf, həm də ictimai-siyasi sabitlik nöqtəyi-nəzərindən Azərbaycan digər ölkələr üçün nümunə ola bilər"

Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsini o dövlətə etibar edir ki, həmin dövlət bir sıra tələblərə cavab versin. Bu tələblər sırasına ölkənin normal iqtisadi inkişaf tempinə malik olması, dövlət daxilində ictimai-siyasi sabitlik hökm sürməsi, yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə zidd olmaması və digər vacib amillər daxildir". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputati Məlahət İbrahimqızı deyib.



M.İbrahimqızı bildirib ki, Azərbaycan bu baxımdan bütün tələblərə cavab verir. Onun sözlerinə görə, həm iqtisadi inkişaf, həm də ictimai-siyasi sabitlik nöqtəyi-nəzərindən Azərbaycan digər ölkələr üçün nümunə ola bilər.

"Umumiyyətlə, son illər Azərbaycan dünyasının ən mötəber tədbirlərinə ev sahibliyi edir. Bu fakt bir daha Azərbaycanın dünyada böyük nüfuzu malik olduğunu təsdiqleyir. Bütün bunlar Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların dünya miqyasında etirafıdır"- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Tahir Rzayev: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı məmənunluq doğurur"



Ötən ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxardığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi isləhatlarla səciyyələnir". Bu fikri Milli Məclisin deputati Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, bu isləhatlar iqtisadi sektora aid prioritet istiqamətləri əhatə etməklə ümumi inkişafə daha effektiv təsir göstərir. Onun sözlərinə görə, ölkədə aparılan isləhatlar sayesində Azərbaycanın bir sıra spesifik cəhətləri ilə səciyyələnən yeni iqtisadi inkişaf modeli formallaşdırıb.

"Cümlədən burada daxili resurslara, regionlara üzrə tarixən formallaşan ənənələre istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınması xüsusi qeyd etmək lazımdır. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlı nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədönlü siyaset aparılıb və neftdən asılılıq əhəmiyyəti dərəcədə aradan qaldırılıb. Mehə belə məqsədönlü siyaset sayesində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmənunluq doğurur. Hazırda milli iqtisadiyyatımızda qeyri-neft sektorunun çəkisi 70 faizdək yüksəlib. Təsadüfi deyil ki, respublikamızda cari ilin birinci yarısının əsas iqtisadi inkişaf göstəriciləri də məhz qeyri-neft sektoru ilə bağlıdır"- deyə, T.Rzayev vurğulayıb.



ABS dövlətinin
məndən niyə
xoşu gəlmir?

İLHAM

Balaca dünyamızda acı gülüş doğuran rüsvayçı hadisələr baş verir. Güclü gücsüzü ezməklə kifayətlənməyib, onun həyatını məhv etməyə, mövcudluğuna son qoymağa çalışır. Bu, yalnız insanların bir-birinə olan münasibətlə yekunlaşdır, həm də dünya siyasetində at oynadan, kiçik dövlətlərə meydan sulayan güc mərkəzləri də anormal görünən prinsipləri özlərinin əsas məqsədləri hesab edirlər. Bu gün hər kəsə bəlli olan fakt ondan ibaretdir ki, dünya siyasi palitrasında xristian ölkələrinin söz sahibi olması və bunun fonunda öz maraqları naminə kiçik dövlətləri əzməye çalışması hər gün rastlaşan məqamlardandır. Fikir verin: dünyanın gözü qarşısında hələ həyatının rənglərini belə seçə bilməyən Zəhra adlı iki yaşlı körpə erməni terrorcu qruplaşmaları tərəfindən qətlə yetirilir, dünya isə susur. Hətta ATƏT-in Minsk Qrupunun həmsəndləri belə Sarkisyanın xətrinə dəyəcəklərindən ehtiyat etdiklərindən, ciddi iş görməkdən çəkindilər. Sadəcə, mülki vətəndaşların qətlə yetirilməsinə qarşı çıxışlarını bildirməklə, işlərini yekunlaşdırmış oldular.

Haqsızlıq və ədalətsizlik Dağlıq Qarabağda minlərlə azərbaycanının qətlə yetirilməsi, ev-eşiyindən didərgin düşməsilə davam etsə də, yenə də Avropa və ABŞ kimi dövlətlər susurlar. Çünkü onlar üçün haqq-ədalət anlayışı yalnız özlərinin maraqlarının təmin olunmasıdır. Necə ola bilər ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra, ABŞ Səddam Hüseyn rejiminin alt-üst edilmesi üçün İraqı darmadağın etdi. Fransa BMT Təhlükəsizlik Şurasının 1973 sayılı qətnamesinin qəbulundan 4 saat sonra Qəddafini devirmək üçün Liviyanı işgal etdi. Şərqi mədəniyyət mərkəzlərindən hesab olunan Hələbdə və Mosulda qanlı döyüşlər gedir. Nədi-nədi, güc mərkəzləri olan dövlətlər Bəşər Əsədi sevmirlər. Bu gün Suriyada 62 dövlətin qoşun birləşmələri mövcuddur ki, deməli, bu ölkədə sakitliyin yaradılması üçün 62 dövlətin maraqlarının təmin edilməsinə nail olunmalıdır.

Sözügedən ölkələrdə tökülen qanlar, həyatları viran olan insanlar kimlərdir? Təbii ki, müsəlmanlar. Onların yalnız günahı (əger buna günah demək mümkünse - i.ə.) dünyaya müsəlman kimi gelməlidir. Hesablamalara görə, yalnız 5 il ərzində Suriya, İraq, Əfqanistan və Liviya da 550 min müsəlman qətlə yetirilib. Onlardan 132 mini 2-5 yaşında olan uşaqlardır. Müsəlmanların qətlə yetirilmesi ovu, yalnız snayper tūfengləri, raket zərbələri ilə kifayətlənmir, həm də müxtəlif ölkələrdə təqib olunurlar. Təsadüfən Avropaya və ya ABŞ-a səfər edən müsəlman polis tərəfində saxlanılır, söylür və təhqir olunur.

Dünen daha bir məlumat oxudum. Yenice hayat qurmuş iki gənc Əli Güllə və Nataşa Politakis bal aylarını ABŞ-in Havay adalarında keçirmək üçün bu ölkəyə səfər ediblər. Ancaq "sən saydığını say, gör, ABŞ dövləti nə sayı". Ele hava limanında cütlüyün keflərinə soğan doğrayıblar. Həbs olunan Ə.Gül və N.Politakis polis bölməsinə aparılıb. Nədi-nədi, bəyin adı Əli olub. Tramp hökumətinin polis məmurları da Əlini terrorcu qruplaşmanın üzvü hesab etdiklərindən, onu o ki var döyüb, tehqir ediblər. Biçarələr yeni həyat qurdularını, bal ayını ABŞ-da keçirmək üçün bu ölkəyə gəldiklərini çox desələr də, polis məmurları az eşidiblər. Döymək-söymək bir yana, müxtəlif işgəncə vasitələrindən də istifadə edilib. Sonda məlum olub ki, cütlük, həqiqətən də, günahsızdır. Sadəcə, girişdə qeyd etdiyim kimi, günahları yalnız müsəlman olmalıdır.

Milli Məclisin Agrar siyaset komitəsinin sədri, YAP İdarə Heyatının üzvü Eldar İbrahimovun yap.org.az-a müsahibəsi

- Eldar müəllim, hazırda cəmiyyətimizdə 2017-ci ilin birinci yarısının yekunları geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin sədriyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vezifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vezifələr yerine yetirilib. Bu gün Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycanın dönyaının en inkişaf etmiş ölkələrin sırasına qoşulmalıdır və bu yönədə 2003-cü ildən məqsədönlü siyaset həyata keçirilir. Bu, həm daxili, həm de xarici siyasetdə özünü göstərir. Azərbaycanın daxili siyasetdə inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Cənab Prezidentin dediyi kimi biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların üçüncü mərhəlesi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyen bölgəsi yoxdur. Biz daim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoymasının və ya açılışının şahidi oluruz.

Cənab Prezidentin iclasda vurğulduğu kimi Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə hem investisiyaların qoysuluşu üçün maraqlar göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah hali yaxşılaşır. Dövlət başçısı onu da bildirib ki, ölkəmizdə sosial infrastruktur obyektlərinin tikintisi uğurla aparılıb. Belə ki, birinci altı ayda 26 tibb məssəsi-si tikilib və təmir edilib. İyirmidən çox modul tıplı məktəb tikilib. İlə sənədə qədər onların sayı 100-ə çatmalıdır. Yeni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir.

Eyni zamanda, bu dövrde qeyri-neft iqtisadiyyatımız 1,7 faiz artıb. Qeyri-neft sənayesində isə artım 4,4 faizdir. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Həmçinin, ölkəmizin valyu-



ta ehtiyatları artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Altı ay ərzində isə valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb.

Bir məqamı da deyim ki, kənd təsərrüfatında da 2,2 faiz səviyyəsində artım baş verib. Nazirlər Kabinetinin iclasında dövlət başçısı aqrar sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi və müvafiq tapşırıqlar verdi...

- Qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Dövlət başçısı bir sıra digər sahələrle yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasına şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərli siyaset sayesində Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının artırılması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhaliyinin təxminən yarısının bölgelərde yaşadığını və möşəkul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önem kəsb edir. Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş mədəniyyət və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəfənən yüksək nəticələrin elde olunması məqsədilə institutionalislahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Sahibkarlıq Kümək Milli Fonduñun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlə-

rindən azaddırlar.

Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Hazırda aqrar sahənin daha da inkişafı xüsusi diqqət mərkəzindədir.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahəde yeni aqroparkların yaradılması sürətlə gedir. Bu günə qədər dövlətin təşəbbüsü və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. İndi 38 böyük aqropark yaradılır. Dövlət başçısının vurğuladığı kimi, təzliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Ölkə rəhbəri qeyd edib ki, qeyri-neft sektorun məhsullarının ixracı 27 faiz artıb. Bu məhsullar sırasında kənd təsərrüfatı məhsulları da üstünlük təşkil edir. Amma vəzifəmiz bunulna bitmir. Çünkü qarşıya vəzifələr qoyulub ki, bu sahədə daha böyük nəticələr əldə olunsun.

İclasda Prezident İlham Əliyev pambıqçılıq, taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, findiqçılıq, zeytunçuluq və digər ixrac potensialı yüksək olan məhsulların istehsalının daha da artırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. İnanırıq ki, yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli dərəcədə yüksək nəticələr əldə olunacaq.

- Hazırda aqrar sahənin inkişafı xüsusi diqqət mərkəzindədir. Bu sahəyə dövlətin dəstəyini necə dəyərləndirirsiniz?

- İqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağrışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı esasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlər başlanılmışdır.

Innovasiya elmi-texniki tərəqqiinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin İslahatlar strategiyasının esasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı, istehsal olunan məhsulun daha çox elmi tutumlu olması istiqamətinde inkişaf edir. Ona görə de Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır.

Qeyri-neft sektorunun prioritəti istiqaməti olan aqrar sektorun, xüsü-

Aqrar sahənin inkişafı dövlətin xüsusi diqqət mərkəzindədir

Milli Məclisin Aqrar siyaset komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimovun yap.org.az-a müsahibəsi

silə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqcılığın, üzümçülüyün, tütüncülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstəriləməsi barede ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır.

Prezidentimiz İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq programların hazırlanması barede 2016-ci il 16 mart tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" Sərəncam imzalılmışdır. Sərəncama uyğun olaraq 11 istiqamət üzrə strateji yol xəritələri hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin ideyalarından bəhrelenən yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqaməti üzrə qarşidakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" də bu istiqamətlərdən biridir. Bu Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dəyaniqli inkişafına nail olmaqdır. Strateji yol xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri de dərindən araşdırılmış və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülmesi vacib olan istiqamətlər müəyyən edilmişdir. Strateji yol xəritəsində onun əsas məqsədlərindən biri olan əhalinin ərzəq və qida təhlükəsizliyinin təmin olunması çox geniş və əhatəli formada təhlil edilərək görüləcək işlər müəyyən edilmişdir. Bu məqsədə Ərzaq Təhlükəsizliyi Komissiyasının və Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, beynəlxalq normalara uyğun rasional fizioloji istehlak normallarının hazırlanması, ölkənin, həmçinin hər bir regionun və inzibati rayonun ərzəq məhsulları üzrə tələbatı bu normalar əsasında dəqiqləşdirilərək, ərzəq ehtiyatlarının çeşid və həcm göstəriciləri üzrə yaxın, orta və uzunmüddətli proqnozların hazırlanması nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, artıq bu istiqamətdə konkret işlər görülmür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və Fərmanı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

Strateji yol xəritəsinin hər bir bölməsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün tələb olunan vəsaitin müəyyən edilib eks olunması onu deməyə əsas verir ki, bu programın icrası tam təmin ediləcəkdir. Belə ki Proqramın qəbul edilməsi və onun icrası üçün həyata keçirilən tədbirlər aqrar sahənin inkişaf-

na göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.

Biz qətiyyətlə inanırıq ki, Heydər Əliyev siyasetinin davamçısı olan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış "Strateji yol xəritəsi"nin icrası nəticəsində ölkəmizdə formalılmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüset alacaq və ölkə əhalisinin daha firavan yaşaması təmin edilecekdir.

- Eldar müəllim, iyulun 14-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Dövlət proqramının əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Əlbəttə ki, dövlət proqramı çox müüm bir sənəddir. Xatırladım ki, öten ilin iyun ayında Milli Məclis "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul edib. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könülli birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyəti kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Qanun layihəsi hazırlanarken dünya təcrübəsi öyrənilib. Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətlinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək.

Kənd təsərrüfatı kooperativləri dünyanın her yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermədə tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarıclarla satışı təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. İstehsalçı, tədarükçü, emalçı və istehlakçı bunların hamısı bir sistemdir.

Dövlət başçısı tərəfindən təsdiq olunmuş proqramda müüm məsələlər eksini təpiir. Sənəddə kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri, kend təsərrüfatında kooperasiyanın rolü və üstünlükləri, kooperasiyanın inkişafının şərtləri, eləcə də Dövlət Proqramının məqsədi və vəzifəleri öz əksini təpiir. Əsas məqsəd və vəzifələr Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmek, könülliük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalşamasına və inkişafına dəstək verməkdir.

Bu məqsədə nail olmaq üçün Dövlət

Proqramı çərçivəsində bir sıra vəzifələrin yerine yetirilməsi nəzərdə tutulur. Onlar arasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbligat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəsteklənməsini, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar. Dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəsteklənməsi, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması və s. bu tədbirlər sırasına daxildir.

Əsas məsələlərdən biri də kooperativlərin maliyyə mənbələridir. Bununla bağlı proqramda göstərilib ki, Proqram çərçivəsində həyata keçiriləcək tədbirlər dövlət büdcəsi, büdcədən kənar fondlar, yerli və xarici investisiyalar, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcəkdir. Eyni zamanda, sənəddə kooperativ üzvlərinin informasiya-məsləhət xidməti ilə təmin olunması məsəlesi də var. Bunun özü çox vacib məsələdir. Çünkü dünyada kənd təsərrüfatı inkişaf edir və bu sahədə yeni texnikalar, texnologiyalar, bitki sortları, heyvan cinsləri yaradılır, müasir idarəetmə sistemləri və s. tətbiq edilir. Bu baxımdan, informasiya-məsələhət xidmətinin rolü böyükdür.

Ümumiyyətlə, Dövlət proqramı çox əhatəli bir sənəddir. Əsas məsələ proqramdakı məsələlərin yerinə yetirilməsidir. Bu da icra strukturlarından asildir. Sərəncamda göstərilir ki, proqramın icrası ilə bağlı ildə iki dəfə cənab Prezidentə məruzə olunacaq. İnanırıq ki, dövlətin dəstəyi ilə kənd təsərrüfatı kooperasiyası inkişaf etdiriləcək. Bu da gələcəkdə aqrar sahəde kiçik sahibkarlığı inkişaf etdirilməye geniş imkanlar yaratmaqla yanaşı iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcəkdir. Son neticədə ise ölkəmizdə səmərəli fealiyyət göstərən aqrar sektor formalşacaqdır. Proqramda bu məsəle ilə bağlı hansı tədbirlərin hansı müddətə və hansı dövlət qurumları tərəfində görülməyi dəqiq əksini tapıb. Hesab edirəm ki, dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlangıcı olacaqdır.



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

"Meydan TV" qondarma erməni soyqırımı tanındı və...

İndi də erməni əməkdaşının vasitəsi ilə 1000 avroya işçi axtarır

"Meydan TV"-nin saytında qondarma erməni soyqırımı tanımağa yönəlmüş fakt ifşa olunduqdan sonra, növbəti xəbər bu ermənipərəst media qurumunun, bilavasitə erməni lobbisinin əlində oyuncaq olduğunu sübuta yetirib. Əldə edilən digər məlumatə görə, bu TV-nin ister birbaşa, istərsə də dolayı yollarla erməni şəbəkəsi ilə əlaqələrinin olması əhəmin qurumda çalışan bir erməni tərəfindən etiraf edilib.

Deyilənləri təsdiqləyən, daha bir fakt isə ondan ibaretdir ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidə məskən salan erməni jurnalist Onnik Krikorian özünün twitter hesabında elan paylaşaraq, "Meydan TV"-yə işçi axtarıldığını bəyan edib. Maraqlıdır, bir neçə gündür ki, Milli Mətbuatımızın 142-ci ildönümü ilə bağlı 255 jurnalistin mənzillə təmin olunmasını həzm edə bilməyərək, gah məntiqsiz və əsassız "siyahı", gah da digər bənzər iddialarla gündəmə çıxmışa cəhd edən Həbib Müntəzir adlı erməniləşmiş gədə ortaya çıxan sübut və dəllillərdən sonra hansı üzlə ortaya çıxır? Əslində, burada təəccübüllü heç nə yoxdur. Simasızdan, Vətən xainindən və düşmənə işləyen satqandan hər şey gözləməyə dəyər.

Aparılan araşdırılmalardan sonra məlum olub ki, Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni jurnalisti və fotoqrafidır. 2013-cü ildən başlayaraq, Tbilisidə keçirilən "4M Journalism and Social Media" forumunda həm təşkilatçı həm də fəal kimi tanınır. Belə ki, adıçəkilən forum Cənubi Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yere toplayır və təşkilatçılarla lazım olan "ideyalarla" təlimatlandırır. Yəni onların forumlarına qatılan media nümayəndələri "verbovka" olunur. Daha sonra isə onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə doğru istiqamətləndirilirler.

Bu arada, onu da qeyd edək ki, "Meydan TV" üçün verilən elanda deyilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvəciblə Tbilisidə yerleşmək şərtile layihə meneceri axtarılır. Söz yox ki, bir jurnalist üçün 1000 avro heç də az pul deyil. Bu zaman növbəti sual yaranır - bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən "Meydan TV" işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin və bu şəbəkələri maliyyələşdirən zəngin erməni lobbisinin cibindən. Hər halda, sözün bitdiyi yer buna deyərlər!

28 iyul 2017-ci il

Vətənpərvərlik-Vətənə olan ülvi məhəbbətdir



Yeni Azərbaycan Partiyasının Məsallı rayon təşkilatı Masallı rayon "İstisu" sanatoriyasında şəhid ailələri, Qarabağ əllilərinin ailə üzvləri, aprel döyüşlərinin iştirakçıları və gənclərlə birgə təşkil etdiyi "Vətənpərvərlik-Vətənə olan ülvi məhəbbətdir" şüarı altında keçirdiyi tur-aksiya başa çatdırılıb.

Bununla bağlı YAP Məsallı rayon təşkilatı aparatında toplantı keçirilib. Toplantıda çıxış edən rayon təşkilati-

nın sədri Seyfəddin Əliyev bildirib ki, keçirilən bu layihənin məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəaliyətini daha da artırmaq, şəhid ailələri, Qarabağ əllilərinin ailə üzvləri, eləcə də, aprel döyüşlərinin iştirakçılarını da im diqqətdə saxlamaqdır. Onun sözlerinə görə, bu layihənin hayata keçirilməsi, bir daha təsdiqlədi ki, ümumi vəzifəmiz genc nəsildə vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hislərini formalasdırmaq, inkişaf və təbliğ etmekdir. "YAP Məsallı rayon təşkilatının sıralarında ictimai-siyasi cəhətdən kifayət qədər fəal, yüksək intellektə malik gənclər toplaşıblar"-deyə qeyd edən rayon təşkilatının sədri bildirib ki, bu gənclər Azərbaycan dövlətciliyinə, Azərbaycan Prezident Cənab İlham Əliyevə, Onun həyata keçirdiyi siyasetə dərindən hörmət ve inam hisləri etrafında birləşib. S. Əliyev daha sonra eləvə edib ki, hər kəs bu tur-aksiya çərçivəsində gənclərdə yüksək vətənpərvərlik duyularının və hislərinin bir daha şahidi oldu: "Gənclərimizi, bir tərəfdən, Azərbaycanın ictimai-siyasi inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi maraqlandırır, digər tərəfdən, bu proseslər onlarda ciddi qürur və iftixar hisləri formalasdırır".

Sonda rayon təşkilatının sədri bildirib ki, keçirilmiş bu tur-aksiyada YAP Məsallı rayon təşkilatının fəal gəncləri ilə yanaşı, şəhid ailələri, Qarabağ əllilərinin ailə üzvləri və aprel döyüşlərinin iştirakçıları da iştirak ediblər. O cümlədən, tur çərçivəsində bir sıra intellektual oyunlar və müxtəlif mövzularda diskussiyalar aparılıb.

R.RƏSULOV

Avqustun 1-dən Elektron İpoteka Sistemi əhalinin istifadəsinə veriləcək



Avqustun 1-dən etibarən Elektron İpoteka Sistemi (EİS) Elektron Hökumet Portalının real vaxt rejimində əhalinin tam istifadəsinə verilecək. "Azərbaycan İpoteka Fondu"nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, ASC-də

Elektron İpoteka Sisteminin Elektron Hökumet Portalı ile integrasiya prosesi artıq başa çatıb. Bundan sonra "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsilə onlayn rejimində Elektron Hökumet Portalına (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya "ASAN imza"ni (www.asanimza.az) elədə etməlidir.

Qeyd edək ki, Elektron İpoteka Sistemi Azərbaycan Respublikası Prezidentinin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçılara hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədile yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli Fərmani ilə təsdiq edilmiş "Elektron ipoteka" sistemi haqqında Əsasname" ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən təmin edilir.

EİS-in tətbiqi ipoteka kreditlərinin çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq isteyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaq tələb olunan sənədləri real vaxt rejimində elde etmək, sərf olunan vaxta və xərcləre qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmet edəcək.

Müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işe qəbulu üzrə keçirilən müsabiqənin test mərhəlesi davam edir. Bakı Şəhəri üzrə Təhsil idarəesindən AZƏRTAC-a bildirilər ki, iki gündə imtahanda səkkiz minə yaxın şəxs iştirak edib. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn programının məzmununu üzrə 40, metodika, təlim strategiyaları üzrə on və məntiq üzrə on sual olmaqla ümumilikdə 60 sənəd cəvablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün 47 minə yaxın şəxsin elektron ərizəsi təsdiq olunub. Müəllimlərin işe qəbulu üzrə müsabiqə dörd mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərinin seçilmesi və müsahibə) təşkil edilir. Namizədlər müsabiqənin test mərhələsindən sonra vakansiya seçimini edə biləcəklər.

Bu il müəllimlərin işe qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərkən topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak etmək imkanı eldə ediblər. Həmin namizədlər cari ilə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirde bülki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemine daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir. İmtahanlar avqustun 5-dək davam edəcək.

Miqrasiya və sərhəd idarəciliyində Azərbaycan modeli əsaslı təcrübə kimi diqqət mərkəzindədir



Bu gün ölkəmiz üçün miqrasiya problemlərinin beynəlxalq normallara uyğun tənzimlənməsinin təmin olunması, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətləndərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki "Təbriz" otelində müvafiq təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilən "Həssas miqrantların, o cümlədən əməkçi miqrantların, məcburi köçkünlərin, siqıncaq axtaranların və qəçqinlərin haqlarının müdafiəsi" mövzusunda tədbirdə səsləndirililər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev dünyada miqrasiya prosesinin tənzimlənməsinin və miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğunu deyib.

Bildirilər ki, statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrant, 750 milyonu isə ölkələrin daxilində miqrasiya edənlərdir. Bu gün dünyada qəçqin və məcburi köçkünlər problemi çox kritik bir həddə çatıb. Buna görə də məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə birgə məvqedən çıxış etməsi zəruriyidir. Münəqışdən əziiyyət çəkmiş ölkə kimi biz qəçqinlərin və məcburi köçkünlərin vəziyyətini, çətinliklərini çox yaxşı başa düşürük. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işgəl etməsi nəticəsində bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərində qovularaq, qəçqin və məcburi köçkünlərin vəziyyətinə düşüb.

Xidmət rəisi qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasetin uğurlarının təzahürü kimi, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - serbest hərəkət etmələri, yaşayış yeri seçmələri, təhsil almaları, əmək fəaliyyəti ilə məşğul olmaları, səhmdar və sahibkar kimi fəaliyyət göstərmələri, şəxsi toxunulmazlıqları, mənzil toxunulmazlıqları, sağlamlıqlarının qorunması, vicdan azadlığı tam təmin olunur. Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla six əməkdaşlıq edir və görülən işlər hemin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxışında bu tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə yaradılan şərait üçün muxtar respublika rehbərini minnədarlığı bildirib. Serhan Aktoprak Azərbaycanda 6 fərqli istiqamətdə 6 müxtəlif tədbir keçirildiyini və beləliklə də, Azərbaycanın tehlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt dəstək olduğunu vurğulayıb.

Serhan Aktoprak xüsusiylə qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlərdə əhatə olunan mövzular Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan "Qəçqinlər və miqrantlar üçün Nyu-York Beyannamesi"ndə əks etdirilən miqrasiya ilə əlaqəli 24 istiqamətə uyğun müəyyənləşdirilib. Bu gün tekçə Avrasiya regionunda deyil, dünyadan başqa bölgelərində də maraq göstərilən, öyrənilən miqrasiya və sərhəd idarəciliyində Azərbaycan modeli adlanan əsaslı bir təcrübə diqqət mərkəzindədir. Bu mənada, Azərbaycanın beynəlxalq və regional proseslər çərçivəsində qlobal kompaktda aktiv iştirakı və ona liderlik etməsi heç də təəccübləndirici deyil.

Tədbirdə BMqT-nin mütəxəssisi Klaus Foldenin "Nyu-York Beyannamesi və təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt", BMqT-nin hüquq üzrə mütəxəssisi Fanny Dufvenmarkın "Miqrantların haqlarının və fundamental azadlıqlarının qorunması və həssas vəziyyətlərdə olan miqrantların xüsusi ehtiyacları", BMT-nin Qəçqinlər üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelisin "Qəçqin və siqıncaq axtaranların hüquqlarının qorunması", Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədovun "Miqrantların hüquqlarının qorunmasına dair Azərbaycan qanunvericiliyi" mövzularında təqdimatları olub. Təqdimatlar zamanı mövzulara slaydlar vasitəsilə ətraflı izah verilib.

Sonra tədbir iştirakçıları panel müzakirələrində iştirak ediblər.

Xülasə: Məqalədə Avropa İttifaqının ötən 60 il müddətində keçdiyi yola təşkilatın geosiyasi transformasiyaları kontekstində nəzər salınır. Göstərilir ki, bu müddətdə Al əvvəller nəzərdə tutulan integrasiya modelini tam yerinə yetirə bilməyib. Müəyyən mənada o, böhran vəziyyətinə düşüb. Meydana xeyli sayda çətinliklər çıxıb. Onların əksəriyyəti daxili siyasi mühitə aiddir. İndi bir sira ekspertlər, ümumiyyətlə, vahid Avropa ideyasının taleyindən narahatlıqlarını ifadə edirlər. Həmin aspektə böyük güclərin geosiyasi rəqabətinə ayrıca yer verirlər. Sərr deyil ki, Qərbin böyük dövlətləri dünya ağılığı uğrunda amansız mübarizə aparmaqdadırlar. Bunun fonunda Al-də real integrasiya prosesi ciddi maneələrlə üzləşir. Yeni Roma bəyannaməsi bu problemlər fonunda ciddi aktualıq kəsb edir. Çünkü Avropa İttifaqının üzləşdiyi problemlərdən çıxış yollarını ilk növbədə Brüssel tapmalıdır. Ekspertlər hesab edirlər ki, yeni bəyannamə bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yeniləşmə, yaxud inkişaf istiqamətləri də buna xidmət edir. Məqalədə həmin istiqamətlərin təhlili verilir. Onun əsasında konkret nəticələr çıxarıllar.

Avropa İttifaqının son illər qarşılaşdığı bir sira ciddi problemlər bu təşkilatın taleyi ile bağlı müxtəlif ssenarilərin meydana gəlməsinə səbəb olub. Mütəxəssislər fərqli proqnozlar verirlər. Onların içərisində bədbin məzmunlu olanlar az deyil. İtalyanın paytaxtı Romada təşkilatın 60 illiyini qeyd etməye toplamış 27 üzv dövlətin rəhbərləri də bununla bağlı geniş müzakirələr aparıblar. Yekunda yeni bəyannamə imzalanıb. Sənəddə təşkilatın gələcəyi ilə əlaqədar məraqlı məqamlar yer alıb. Onların analizi göstərir ki, Al faktiki olaraq yeni transformasiyalar mərhələsindədir. Artıq əvvəlki şərtlər daxilində fealiyyət göstərmək səmərəli deyil. Lakin başlıca çətinlik ondan ibarətdir ki, yenileşmələrin konkret məzmunu aydınlaşmayıb. Çünkü ortada kifayət qədər problemlər vardır. Bu məsələlər üzərində danışmağa ciddi ehtiyac görülür.

Birinci bəyannamədən sonra: Avropanın "xəstəhallığı"

60 il əvvəl Romada Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyinin əsası qoyularken, onun gələcək taleyi haqqında konkret təsəvvürler yox idi. 2017-ci il mart ayının 25-də də "gicgahları ağarmış" (Fyodor Lukyanov) Avropa İttifaqı yubileyini yaşadığını böhranların kədərini bürüze verərək qeyd etdi. Yer dəyişməyib - Roma şəhəri! Lakin real vəziyyət çox dəyişib. Hətta əksər kütləvi informasiya vasitələri Avropa İttifaqının "xəstəhal" durumda bayram etdiyini, təşkilatın yolayıcısında olduğunu, qarşısında isə müəmmələrin dayandığını vurğuladılar. Bütün bunlara baxmayaraq, Al hələ de qlobal geosiyasında böyük yeri və nüfuzu olan güclə qəbul edilir.

Onun 60 illik yolda topladığı təcrübə hər bir integrativ təşkilat üçün əhəmiyyətli ola bilər.

Avropa humanistlərinin (Dante, Kant və s.) böyük arzusu olan vahid Avropa ideyası iki global savaşdan - I və II Dünya müharibələrindən sonra reallaşmağa başladı. Lakin siyasi integrasiya cəhdleri uğurlu olmadı. 1951-ci il aprelin 18-də Fransa, Almaniya, İtalya, Belçika, Lüksemburq və Hollandiya Avropa Kəmür və Polad Birliyi adı altında Avropa əməkdaşlıq təşkilatını yaratmaq barədə müqavilə imzaladılar. Bununla da qitədə iqtisadi integrasiyanın konkret formatına start verildi (bax: Öry Borko. Şəstidesətletnə Evropa na pereputże. Uroki i perspektivi integrasiyai v Starom Svete / "Nezavisimə qazeta", 27 mart 2017).

Sonrakı mərhələdə Avropa İqtisadi Birliyi (AlB) yarandı ki, bu da qitədə integrasiya proseslərinin ana xəttini, vahid Avropanın formalasdırılması kursunu müəyyənləşdirməyə imkan yaratdı. Bundan sonra Avropa İqtisadi Birliyi 3 iqtisadi integrasiya mərhələsini yaşadı. Bu transformasiyanın simvolik ifadesi AlB-in Al-ya çevrilmesi oldu. Bu dəyişiklik 1992-ci ildə baş verdi.

Avropa İqtisadi Birliyinin ümumiyyətlə Avropa İttifaqı ilə əvəz olunması bütövlükde təşkilatda özünü göstəren struktur və funksional dəyişikliklərə əlaqəli idi. Hər şeyden önce, burada iqtisadi integrasiyanın genişlənməsi qeyd edilə bilər. Birinci mərhələdə gömrük İttifaqı və ümumi ticarət bazarı yaradılmışdır. İkinci mərhələdə vahid daxili bazara kecid baş verdi. Üçüncü mərhələ isə iqtisadi və maliyyə İttifaqının yaradılması ilə xarakterizə olundu.

Bu təkamül xətti göstərir ki, Avropada integrasiya iqtisadi sahədə konkret sferalardan başlayaraq, 50 ildən çox müddətdə tədricən bütün iqtisadi sistemi və maliyyəni ehətə

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi" (I hissə)

The screenshot shows a news article from NewTimes.az titled "60 il sonra: Avropa İttifaqının yeni 'yol xəritəsi' (I hissə)". The article features a photograph of a person holding up two documents, likely the original 1951 Treaty of Paris and its modernized version. The page includes a sidebar with various news items and social media links related to Azerbaijan and Serbia.

edib. Lakin təcrübə bu prosesin hamar olmadığını, ciddi ziddiyətlər və münaqışlı situasiyalarla müşayiət olunduğunu da göstərdi. 60 illik yubileyin problemləri olduğunu göstəren əsas amil bundan ibarətdir. Analitiklər vurğulayırlar ki, "...heç bir ildönümü bu dərəcədə yüksək qeyri-müəyyənlik və çəşqinqılıq ab-havasında qeyd edilməyib" (bax: Fedor Lukjanov. Prazdnik s sedino na viskax / "Rossiye v globalnaya politike", 23 mart 2017).

Al daxilində integrasiya prosesinin gedisatında iqtisadi ilə yanaşı, siyasi, struktur-funksional, ideoloji, geosiyasi, təhlükəsizlik kimi sahələrdə baş verən dəyişikliklər özünü göstərib. İqtisadi sahədə 3 integrasiya mərhələsinin kataklizmlərində həmin faktorların rolü ciddi olub. Burada mütəxəssislər təşkilatın genişlənməsi fəlsəfəsini də vurğulayırlar. 1990-ci illərin ortalarına yaxın üzv dövlətlərin sayı 15 oldu, 2004-2007-ci illərdə isə daha 10 ölkə Al-ya qəbul edildi. Həmin prosesin davam etməsi gözlənilir. Hazırda Böyük Britaniyanın Al-ni tərk etməsi ilə üzv dövlətlərin sayı 27-dir! Etiraf edək

ki, kifayət qədər geniş tərkibdir. Və şübhəsiz ki, bu cür genişlik özü ilə təşkilata pozitiv hallarla yanaşı, həllini tələb edən neqativ halları da getirib. Məhz bu prizmadan iqtisadi integrasiya ilə başqa sahələrdəki əlaqələrin inkişaf tempini müqayisə etdikdə, meydana bir sira problemlər çıxır. Onların ucbatından Al indiki mərhələdə dərin böhran keçirir. Vahid Avropa quruculuğu müstəvisində bu məqam son dərəcədə düşündürəcü təsir bağışlıdır.

İdeyanın ifası: birləşmənin çətinlikləri

Vahid Avropa strategiyası sözün həqiqi mənasında inqilabi məhiyyətlidir. Mütəxəssislər belə düşünür ki, bu kontekstdə milli təcridçilik və qanlı savaşlar meydani olan Avropa sülh və əməkdaşlıq məkanına çevrildi. Qərbi Avropa ölkələrinin əksəriyyətində radikal islahatlar həyata keçirildi. İdare edilən bazar iqtisadiyyatı formalaşdı. Sosial əməkdaşlığın yeni forması yarandı. Qanunun alılıyi

və şəxsiyyətin hüquqlarının təmini gücləndi. Bunlar integrasiya prosesinin tərkib hissəsi olmasa da, qarşılıqlı etimadı artırdı, integrasiyaya stimul verdi, daxili stabililiyi möhkəmləndirdi (bax: əvvəlki mənbəyə).

Lakin təşkilatın sayca genişlənməsi meydana konkret struktur-funksional dəyişikliklər də çıxarı. Bunun kulminasiya nöqtəsi Avropa Konstitusiyası haqqında müqavilə oldu. Bu sənəddə səhəbat faktiki olaraq federasiyanın yaradılmasından gedirdi. Yeni Al vahid dövlətə çevriləmeli idi. Bu isə tamamilə fərqli bir situasiyanın yaranması demək idi. Maraqlıdır ki, gözlənilməyən yerdən - Fransa və Hollandiyadan həmin ideyanın qarşısı alındı. 2005-ci ildə bu dövlətlər Konstitusiyani rədd etdilər. Bu, "şok yaratdı, lakin təsadüf (ötəri hadisə, real kökü olmayan olay - müəllif) kimi qəbul edildi" (bax: Öry Borko. Şəstidesətletnə Evropa na pereputże. Uroki i perspektivi integrasiyai v Starom Svete / "Nezavisimə qazeta", 27 mart 2017).

Tecrübə isə başqa reallığı ortaya qoyma. Sonrakı hadisələr göstərdi ki, Konstitusiya ilə bağlı müqavilənin ifası bütövlükde Al-də yeni integrasiya mərhələsinə təkan vere biler. Bu mərhələ isə da-ha çox neqativ məqamlarla xarakterizə olunur. Onun necə və nə zaman sonuclanacağı məlum deyil. Hazırda təşkilat böhrandan böhrana keçir. Belə ki, 2005-2009-cu illərdə institutional, 2008-2009-cu illərdə maliyyə və iqtisadi, 2012-2013-cü illərdə iqtisadi təlatümlər və nəhayət, son illərdə mıqrasiya və Rusiya ilə münasibətlərde yaranan böhranlar Al-ni möhkəm silkləməkdədir (bax: əvvəlki mənbəyə).

Bu böhranlar təbiətə fərqli ol-salar da, orta xüsusiyyətləri de vərdir. Onların hamısı Al-dəki köklü dəyişikliklərlə, dünya siyaseti və iqtisadiyyatında müşahidə edilən yenileşmələrlə, təşkilatın quruluşundakı nöqsanlarla, avrozonadakı problemlərlə, elitanın özündən razılığının artması ilə əlaqəlidir. Bu bağlılıqla dünya siyasetində müşahidə edilən dəyişmələri, qlobal məqyasda meydana gələn ziddiyətləri, Brüssellin yeritdiyi ikili standartlar siyasetini və radikal millətçiliyin vüsət almasını ayrıca vurğulamaq gərəkdir.

Həmin amillər hazırda Al üçün ciddi əngəllər yaratmaqdə davam edir. Mütəxəssislərin təşkilatın gələcəyi ilə əlaqəli ehtiyatlı proqnozlar verməsində də bunlar az rol oynamırlar. "The New York Times" qəzetində dərc olunmuş analitik bir məqalədə bu aspektde diqqəti çəkən fikirlər yer alıb (bax: Steven J. Erlanger. E.U. Is Turning 60 and Searching for Something to Celebrate / "Nytimes.com", 24 mart 2017).

Məqalədə vurğulanır ki, Avropa İttifaqı, ümumiyyətlə, müəyyən məqamda yoldan sapdı (bax: əvvəlki mənbəyə). Təşkilat təkmül xəttini düzgün müəyyənləşdirə bilmədi. Fransız diplomi Pyer

60 il sonra: Avropa İttifaqının yeni “yol xəritəsi” (I hissə)

Vimonta görə, bunun səbəblərindən biri təşkilatın tərkibinə daha çox sayıda üzv qəbul etmesi oldu ki, bu da onun təməl prinsiplərini sarsıdı. Konkret olaraq, Avropa İttifaqı üçün ciddi əhəmiyyəti olan həmreylilik prinsipi itirildi. Bu, Mərkəzi və Şərqi Avropa ölkələrini Aİ-yə qəbul etdikdən sonra baş verdi. Diplomatın fikrincə, "...əgər bu sadə ideya yoxdursa, onda bizim (yəni avropalıların - müəllif) böyük problemlərimiz vardır. Əger bizim ideyamız yoxdursa, onda nəyə görə irəli hərəket etmək lazımdır?" (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Avropa İttifaqının əsas bələsi həmreylilik ideyasının itirilməsindən ibarətdir. Çünkü solidarlıq integrasiyanın bütün formalarının əsas reallaşma mexanizmidir. Bu mexanizm olmadıqda, həmin istiqamətdə heç bir real addım atmaq mümkün deyil. Bunlardan əlavə, məqalədə vurğulanır ki, vahid bazar, vahid valyuta və təhlükəsizliyin təmin edilməməsi ciddi neqativ amillərdəndir. Qloballaşma isə yerli sənayeni batırıb. Avropa dövlətlərinin son zamanlar suverenlikdən daha çox danışmasının arxasında bu səbəb dayanır (bax: əvvəlki mənbəyə).

Əsas manə: böyük güclərin rəqabəti, yoxsa daxili problemlər?

Bütün bunlardan İtalyanın NATO-dakı keçmiş nümayəndəsi Stefano Stefanini maraqlı nəticə çıxarıır. O deyir ki, Avropa layihəsinin inamsızlıq bürüyüb. Al Trampdan nə gözləmeli olduğunu bilmir. Amerika prezidenti təşkilata səməz yanaşır. Bununla Qərb

öz-özü ilə savaşır və "onun rəqibləri olan Çin, Rusiya və Türkiye öz mövqelərini gücləndirirlər" (bax: əvvəlki mənbəyə).

Son Roma bəyannamesi vurğulanın məqamlar fonunda bir sıra maraqlı özəlliklərlə səciyyələnir. Sənəddə Avropa İttifaqının yaradılmasının böyük hadise olduğu xüsusi vurğulanır. Bu layihənin "cəsarəti və uzun müddətə hesablanmış olması" tezisi də nəzəre çatdırılır (bax: Rimskae deklaraüri. 27 mart 2017. https://eeas.europa.eu/headquarters/headquarters-homepage/23531/rimskaya-deklaraciya_ru).

Yeni Roma bəyannamesində Aİ sülh, demokratiya, insan haqları və hüququn üstünlüğünün hökm sürdüyü, nəhəng iqtisadi güc, yüksək sosial müdafiə və rifahla malik məkan kimi təqdim edilir. Sənəddə ayrıca qeyd olunur ki, bu gün Avropa birdir və möhkəmdir, ittifaqda həyət Avropadakı yüz milyonlarla insanın maraqlarına cavab verir (bax: əvvəlki mənbəyə).

Lakin belə qısa girişdən sonra bəyannamədə Al-nin qarşılaşduğu problemlər sadalanır. Onlar "misli görünməmiş qlobal və daxili çağırışlar" kimi xarakterize edilir. Bunnalara regional münəaqişlər, terrorizm, artan mıqrasiya təzyiqi, proteksionizm, sosial və iqtisadi qeyri-bərabərlik addır (bax: əvvəlki mənbəyə).

Sadalanan problemlər özlüyü də bir sual yaradır: bu dərəcədə geniş çətinliklərin olduğu bir siyasi birlik "çıçəklənən məkan" ola bilər-mi?

Avropalı mütəxəssislərin özleri vurğulayırlar ki, hazırda Al-də integrasiya prosesinə ən çox mənfi təsir edən məqamlardan biri üzv dövlətlərin fərqli inkişaf tempinə

və xarakterinə malik olmasından ibarətdir. Bir qrup məhdud sayıda ölkə daha çox inkişaf edib. Məsələn, Almaniya və Fransa yüksək inkişaf etmiş ölkələrdəndir. Digərləri, məsələn, Belçika, İspaniya, İtaliya, orta templərlə inkişaf edirlər. Nəhayət, üçüncü qrup zəif və ləng templərlə inkişaf edən Şərqi Avropa ölkələrindən ibarətdir. Buraya Yunanistanı da əlavə etmək olar.

Mütəxəssislər həmin kontekstdə Böyük Britaniyanın İttifaqı tərk etməsini ayrıca vurğulayırlar. Bu hadisə kifayət qədər geniş təhlil edilir. Çünkü Böyük Britaniya təşkilatın ən güclü üzvlərindən biri idi. Onun gedisi ciddi itki sayılır. Bunnunla yanaşı, Al rəsmiləri hesab edirlər ki, Londonun təşkilatın tərk etməsinin arxasında ABŞ dayanır. Donald Tramp Avropa İttifaqının həddən çox güclənməsinə və dünaya ağalığına iddia etməsinə qarşıdır. Belə çıxır ki, illik yubiley ərefəsində Al məhz integrasiya və birləşmək aspektində təsirli zərbe-yə məruz qalıb (bax: Jiznə post Brexit: İldər 27 stran opredelli bduhee Evrosoöza / RIA Novosti, 25 mart 2017).

Romada toplaşan 27 dövlət başçıları Al-də Böyük Britaniyanın ardınca başqalarının da təşkilatdan çıxmış arzusundan ehtiyandıqlarını müxtəlif aspektlərdə ifadə ediblər. Sənəddə bu məqam yer almasa da, imzalaması mərasimindən önce bir sıra liderlər təşkilatda dövlətlər arasında fərq qoyulmasına istəmediklərini bayan ediblər. Məsələn, Polşa tərəfi sənəddə Avropa birlüyü, NATO məsəlesi, milli parlamentlərin gücləndirilməsi və vahid bazar prinsiplərinə eməl olunması şərtlərinin qoyulmasını tələb edib.

Maraqlıdır ki, Almanianın kansleri Angela Merkel də problemlərin olduğunu, vəziyyətdən çıxış yoluunu tapmalı olduğunu vurgulayıb. Avropalılar daha sıx birleşməli, bir yerde hərəket etməlidirlər. Bunun üçün "yaxşı əsas var" (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, Yunanistanın baş naziri A.Tsiprasın bir fikri çox düşündürçür. Onun dediyinə görə, Avropada problemləri yaranan əsas səbəb ideoloji faktordur. Belə ki, hazırda Al-də neoliberal siyaset və ideologiya hökm sürür ki, bu da ifrat saçılığı yol açır. Neticədə, sosial ədalət prinsipi zərər görür, ittifaqda əlaqə telleri zəifləyir (bax: əvvəlki mənbəyə). Belə çıxır ki, Avropada böhranın kökləri çox dərindir və əsasən ideyanın iflasına bağlıdır. Tarixi rakursda bu, kifayət qədər ciddi faktor təsiri bağışlayır və həmin çətinlikdən çıxmanın asan olmayacağı da aydın olur.

Angela Merkel isə daha konkret səbəbləri göstərir. Birinci, hərəkət azadlığının fonunda İttifaqın xarici sərhədlərinin qorunması yaxşı düşünülmədir. İkinci, həmreylilik lazımı seviyyədə deyil. Üçüncü, vahid valyutani böhranlara davamlı edə biləcək mexanizmlər yaxşı işlənməyib (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan məntiqi bir nəticə alıñır: Avropa İttifaqı çox çətin problemlərlə üzləşib və Brüssel əsas vəzifəsi onlardan çıxış yolu tapmaqdan ibarət olmalıdır. Yeni Roma bəyannamesi bu baxımdan ciddi addımlardan biri sayıla bilər. Sənəddə vurğulanan 4 yenileşme, yaxud inkişaf istiqamətləri də buna xidmət edir.

Kamal Adigözəlov
Newtimes.az

Bakı Ali Neft Məktəbinin 25 məzunu “SOCAR-Türkiyə” şirkətinin müəssisələrində işləyəcək

Bakı Ali Neft Məktəbinin (BANM) “SOCAR-Türkiyə” şirkətinin “STAR Refinery” və “Petkim” müəssisələrində işləyəcək 25 məzunu ilə görüş keçirilib. Bu barədə AZERTAC-a BANM-dən məlumat verilib.

Görüşdə rektor Elmar Qasımov “SOCAR-Türkiyə”



şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Məzunlara tövsiyələrini verən rektor qeyd edib ki, tələbələrin ali məktəbdə qazandıqları bilik və təcrübə onların gelecek karyeralarında təməl rolunu oynayacaq. “Bu layihə Azərbaycan ilə Türkiyə arasında bir dostluq nümunəsidir. Fərxi edirəm ki, Bakı Ali Neft Məktəbinin mezunları regionun en nüfuzlu şirkətlərindən birində çalışacaqlar”, - deyə E.Qasımov bildirib. Daha sonra “SOCAR-Türkiyə” şirkətinin müəssisəsi Leyla Axundzadə Türkiyədə iş prosesi və qaydalar barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb


Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir. DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildirilər ki, daxil olmuş məlumat əsasında Dövlət Tehlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdü-lü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdan kənaxanılaraq, eşyalarına baxış keçirilib. Baxış zamanı eşyaların arasından 2 edəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürürlüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Honkonqlu tələbə: “Çox füsunkar ölkəniz var”

İlk dəfədir Azərbaycana səfər edirəm. Bura gəlmək çoxdanckı arzum idir. Azərbaycan mənim üçün həmişə çox böyük maraq doğurub. Gəldim, gördüm. Həqiqətən də çox füsunkar ölkəniz var. Bu fikirləri V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı, Honkonqdan olan Venus Lui Meyi Şəkide jurnalistlərə müsahibəsində səsləndirib.

Qaxda təşkil olunan yay məktəbində çox səmərəli vaxt keçirdiklərini, gözəl anlar yaşadıqlarını vurğulayan honkonqlu gənc layihədə iştirak etməkdən məmən qaldığını bildirib. Azərbaycanın tarixilik baxımından çox zəngin bir ölkə olduğunu qeyd edən Lui Meyi proqramda nəzərdə tutulan digər bölgələrə ekskursiyaları da böyük səbirsizlikle gözlədiklərini diqqətə çatdırıb.



Erməni politoloqu hakimiyyəti və xalqı söyüdü

Karen Vardanyan: "Bu, o deməkdir ki, biz fahisəliklə məşğuluq"

Rusyanın Azərbaycana silah satması məsəlesi uzun müddətdir ki, Ermənistanın siyasi-ictimai, eyni zamanda, hərbi dairələrinin müzakirə mövzusu olaraq qalmışdır. İşgalçi ölkənin mediasında ard-arda verilən açıqlama və müsahibələrdən də görür ki, düşmən ölkə sözügedən amildən ciddi təlaş keçirir və son anda Rusyanın onları dar ayaqda qoyacağından ehtiyat edirlər. İrləi sürürlən proqnozlardan və mülahizələrdən də aydın görünür ki, bütün bunların arxasında ölkədə tügen edən cinayətkar oliqarxiya, korrupsiya, etinasızlıq və s. faktorlar dayanıb.

Burada günahlandırılan yalnız Serj Sarkisyan rejimi deyil, eyni zamanda, xalqın bu məsələlərdə susun qalması bəzi siyasi ekspertlərin qinaq hədəfinə çevrilib. Onlar hakimiyetle yanaşı, xalqı da pula satılmaqdə ittihəm edirlər.

"Sərhəddə dayanan xalqın oğullarını rus silahı ilə öldürürler"

"Rusyanın etdikləri, sadəcə, şərəf-sizlikdir, ancaq burada problem başqadır: biz müharibə vəziyyətində yaşayıraq və hansısa başqa ölkə bizim düşmənimizə silah satır, ictimai rəy isə bu məsələyə etinasız yanaşır, Rusiyaya qarşı isə, ümumiyyətə, etinasızlıq göstərilir, ona görə ki, bu ölkə, eyni zamanda, əhalimizin ümidi yeridir, yəni



satır, biz isə ona qarşı qiyam etmirik"

Karen Vardanyan Ermənistən dövlət rəhbərliyinin, eləcə də, separatçı "DQR" rejiminin Rusyanın Azərbaycana silah satmasını dayandıracağı halda, İsrail və Pakistanın bu işi davam etdirəcəyi ətrafında verdikləri bəyanatlarında münasibətini açıqlayarkən, bildirib ki, məhz bu fikirlərin özü hər şeyi tam cülpəqliyi ile ortaya qoymuş olur. SİTAT: "Bu, elə o deməkdir ki, biz fahisəliklə məşğul oluruq və bütün mənalarda kimlərse bizdən istifadə edəcək. Bu, insanların təsəvvürləri baxımından, dərinliklərə doğru yuvarlanmış ruh düşkünlüğünü sübuta yetirən bir vəziyyətdir, yəni yegane fikri pul-para olan, hər şeyi pulla ölçən küçə adamı yanaşmasıdır. Belelərini ölkə və dövlət maraqları narahat etmir, onlar aşağılıq fərdləridirlər. Rusiya da özünəməxsus şəkildə fahisəliklə məşğuldur, yəni o da, öz növbəsində, müttəfiqini satır, biz isə ona qarşı qiyam etmirik"

Politoloq hesab edir ki, ölkə rəhbərliyi də nə intellektual planında, nə emosionalıqda, nə də dəyərlər sisteminde ümumi ictimai rəyden fərqlənmir. SİTAT: "Yəni bu, iki eyni kütledir ki, onlar pul-paradan başqa heç nəyə sadıq deyllər".

"Rusya da özünəməxsus şəkildə fahisəliklə məşğuldur, yəni o da, öz növbəsində müttəfiqini

Rövşən NURƏDDİNOĞLU



İsrail polisi Əl-Əqsa məscidində təhlükəsizlik tədbirlərini ləğv edib

İsrail polisi Şərqi Qudsda yerləşən Əl-Əqsa məscidi rayonunda ərəb-müsəlman icmasının, ümumən İslam dünyasının kəskin etirazla qarşılılığı təhlükəsizlik tədbirlərinin ləğv olunduğunu elan edib.

AZƏRTAC RIA Novosti informasiya agentliyinə istinadla xəber verir ki, əhəmiyyətinə görə İslamin üçüncü müqəddəs yeri sayılan ərazinin girişində sonuncu metal baryer və müşahidə kameraları asılan ramplar iyulun 27-nə keçən gecə sökülüb. Bu güzəştlərin təhlükəsizlik tədbirlərini boykot edən müsəlmanları qane edib-ətməyəcəyi bilimmir. Dindarlar hələ də Məbəd Dağındaki məscidlərə getməkdən boyun qaçırır və dini idarələrinin qərarını gözleyirlər. Artıq on gündən çoxdur ki, fələstinlilər və İsrail ərəbləri Əl-Əqsa məscidinin girişinə metal detektorlarının quraşdırılmasına qarşı etiraz aksiyaları keçirirlər. Yaranan böhran səbəbindən baş verən toqquşmalarda indiyədək azı 6 nəfərin helak olduğu və yüzlərə insanın yaralandığı bildirilir.

Tailandda qayıq qəzası nəticəsində 5 turist həyatını itirib

Tailandın cənubunda yerləşən Çumpxon əyalətində gəzinti qayığının batması nəticəsində 5 yerli turist həlak olub. AZƏRTAC xərici KİV-lərə istinadla xəber verir ki, incident iyulun 26-da axşam saatlarında baş verib. Yüksek dalğalara və sinoptiklərin xəbərdarlığına baxmayaraq dənizə çıxan qayıqda, ümumiyyətə, 13 turist və 3 ekipaj üzvü olub. Qayıq çevirilərə batar zəman 5 turist və ekipaj üzvləri xilas ola bilib. Ölənlərin cəsədləri qayığın içərisində aşkarlanıb.

Altı ayda respublika ərazisində 5244 yanğın qeydə alınıb

Bu ilin altı ayında respublika ərazisində baş vermiş yanğınlardan aradan qaldırılması üçün daxil olmuş müxtəlif çəqirşələr üzrə operativ olaraq 5244 çıxış edilib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilər ki, bunun 1076-sı çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 2901-i açıq sahələrdə, 2-si meşə və meşə talalarında, 155-i nəqliyyat vasitələrində, 1110-u digər yerlərdə baş veren yanğınlara əlaqədar olub. Yanğın hadisələri zamanı 35 nəfər helak olub, 98 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər (94 faiz), xəsarət alanlar üzrə 41 nəfər (72 faiz) çoxdur.



Erməni təxribatları cavabsız qalmayacaq

Azərbaycan Silahlı Qüvvələri məkrili düşmənə layiq olduğu cavabı verəcək

Son günlər cəbhədə erməni təxribatlarının sayı artırıldığı müşahidə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrleri isə yenə də susurlar. Bu isə, bir daha onu göstərir ki, həmsədrlər Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqışının həllinin uzanması siyasetinə, dolayı ilə də olsa, dəstək verirler. Söhbət etdiyimiz müsahiblərimiz həmsədrlərin cəbhədə erməni təxribatlarına susmalarını onların üzərinə götürdükələr vəsiyyətli tələblərini pozmaları imi qiymətləndirirlər.

Politoloq Elçin Mirzəbəyli:

- Ənənəvi qaydada ATƏT-in Minsk Qrupunun həmsədrleri ikili standartlardan çıxış edirlər. Bu proseslərin qarşısının alınması üçün işgalçi ölkəye qarşı hər hansı bir təzyiq göstərmirlər. Şübhəsiz ki, burada bir çox amillər yer alıb. Həmsədrlər ölkələrinin maraqlarından çıxış edirlər. Əgər belə olmasa idi, işgal siyasetinin davam etməsinə görə, işgalçi Ermənistana qarşı sərt qərarların görülməsinə çalışardılar. Ən azı Sarkisyan rejimə qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq olundı. Bu, baş vermiş, deməli, həmsədrlər Sarkisyan rejimi arasında anlaşma mövcuddur. Bu isə yolverilməzdır. Azərbaycanın da səbrinin bir həddi var. Ordumuz erməni təxribatlarının qarşısını almaq üçün sərt tədbirlər görə bilər ki, bu da Ermənistən üçün ağır nəticələrlə yekunlaşa bilər.



Politoloq Qabil Hüseynli:

- ATƏT-in Minsk Qrupunun həmsədrleri öz fealiyyətlərini tamamilə dondurmuş bir vəziyyətə salıblar. Onlar proseslərə təsir etmək imkanlarını bəhəketlər ilə özləri etiraf edirlər. Cəbhədə atəşkəs rejiminin da haçox pozulduğu bir vaxtda ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin fealiyyətinin artırılması üçün bölgədə monitoring aparmasının teleb olunduğu halda, o da susursa, deməli, bu, öz acizliyini və proseslərə müdaxilə etmək imkanlarının və yaxud isteklərinin olmaması anlaşıma gəlir. Demək olar ki, ermənilər özlərini hədsiz dərəcədə həyəsiz aparırlar. Cəbhədə tez-tez atəşkəs rejiminin pozulması, bilavasitə erməni təxribatlarının artması ilə əlaqədardır. Post-sovet məkanında bir çox proseslərə dünyadan lazımi reaksiya verməməsi bir sıra dövlətlərin rəsmi dairelərinin münaqışələrə diqqətinin zəif olduğunu və yanaşmalarının da nöqsanlı olduğunu göstərir.

GÜLYANƏ

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutulub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 109 cinayət faktından 19-nun üstü "isti izlər"le açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Daxili İşlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.



28 iyul 2017-ci il

TƏRS BAXIŞ

Alternativ AXCP-dən Əli Kərimliyə sərt cavab

“Əbülfəz Elçibəylə bağlı tədbir keçirəndə belə özünü müxalifətçi hesab edənlərin söyüslərinə və təhqirlərinə məruz qalırıq, bu, biabırçılıqdır!”

AXCP sədri Əli Kərimlinin son bir neçə gündür ki, sosial şəbəkələrdəki zombiləri vəsiti-silə mərhüm lideri Əbülfəz Elçibəyi təhqir etdirməsi vaxtilə onun keçmiş müavini, hazırda isə alternativ olaraq yaradılmış AXCP-nin sədri Razi Nurul-layevin tərəfdarları tərəfindən sərt şəkildə cavablandırılmışdır. Ə.Kərimlini satqınçılıqda, xəyanətdə, haki-miyyətə işləməkdə və siyasi dividendi xatırınə partiyanın qurucusunu təhqir etməkdən belə çəkinmə-məkdə suçlayan alternativ cəbhəçi-lər onu bu çıxın əməlindən el çəkməyə səsləyirlər.



kimi ənənəvi müxalifətin fəaliyyətini müsbət dəyərləndirə bilmirəm”.

"Ənənəvi müxalifet günahkardır"-fikrini öne çəkən V.Qarayev yaxın tarixə nəzər saldıqda, zamanında hakimiyyetə gəlmış müxalifətin daxili çekişmələrin qurbanı olduğunu qeyd edib. Belə ki, mənəm-mənəmlək ideologiyası, xalqın mənafeyini üstələdi və əlbəttə ki, bu da müxalifətin zəifləməsinə, hakimiyəti itirməsinə, parçalanmaya getirib çıxartdı: "Bu gün müxalifətin belə aciz vəziyyətdə olmasında günahkar yenə müxalifətin özüdür".

**“Mənim bu fikirlərimdə
yəqin ki, qərəz görməzlər,
çünki vəziyyət açıq-aydın
ortadadır”**

Alterantiv AXCP-nin yetkilisi hesab edir ki, ənənəvi müxalifət təmsilçiləri, xüsusilə, Ə.Kərimli və ətrafi bu gün Əbülfəz Elçibəyi təhqir etməkdən belə cəkinmirlər: "Bu gün də eyni vəziyyətdir, tarixi səhvlerdən nəticə çıxarılmadı. Hətta deyərdim, biabırçılıqdır... Mənim bu fikirlərimdə, yəqin ki, qərəz görməzlər, çünkü vəziyyət açıq-aydın ortadadır. Və biz AXCP-ni yenidən formalaşdırmağı qarşımıza məqsəd qoyduqda, məqsədimiz, məhz bu iddi, məhv edilmiş, gözdən salınmış AXCP-ni yenidən bərpa edək... Sadə bir misal çəkim: biz, hətta əbədi ideoloji liderimiz Əbülfəz Elçibəyle bağlı hansısa tədbir keçirəndə belə, özünü müxalifətçi hesab edənlərin söyüşlərinə və təhqirlərinə məruz qalrıq. Bu, biabırçılıqdır".

Göründüyü kimi, Ö.Kerimlinin siyasi gündemde qalması üçün indi de, Ö.Elcibeyi, ölümünün üzerinden 17 il kecməsinə reğmən, yeniden təqir hədəfinə çevirməsi susqun qarşılanmayıb və bu məsələ alternativ cəbhəçilər tərefindən nəzarətə götürülüb. Hətta yaxın vaxtlarda bu iki partiya arasında müyyəyen qarşışmaların da yaranacağına istisna etmək olmaz.

Rövsən NURƏDDİNOĞLU

Müxalifətdaxili intriqalar fonunda diq-qətçəkən məqamlardan biri də 25 ildən artıqdır ki, heç nəyə nail olmadıqları siyasi düşərgədə partiya sədrlerinin fəaliyyətlərini yalnız öz maraqlarının təmin olunması baxımdan gurmalarıdır.

Adlarını müxalifət qoyan bu qaragüruhçular ölkədaxinlindəki ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olublar. Xarici məkrli qüvvələrin sıfarişlərini yerinə yetirməklə, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digər qaragüruhçular hər dəfə seçkiyərəfəsi, fəallaşr, müəyyən texribatçı əməlləri ilə diqqət mərkəzinə çevrilməyə can atırlar.

“Azadlıq Hərəkatçılar Birliyinin

sədri Təhmasib Novruzov "Səs" qəzeti nə açıqlamasında bildirdi ki, müxalifet partiya yetkililəri mehriban düşmənlərdirdilər: "Müxalifət nə vaxt mehriban olub ki, indi de olsun. Sadəcə olaraq, müxalifət liderlərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda, onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər. Amma bu da çox uzun çəkmir. Artıq uzun illərdir ki, müxalifet ölkədə keçirilən bütün seçimləri uduza-uduza gelir. Amma buna baxmayaraq, yenə də müxalifət təmsilciliyi reallığı özündə eks

Təhmasib Novruzov: “Yaxşı olardı ki, müxalifət liderləri bacardıqları işlə məşğul olmaq üçün siyasətdən getsinlər”



etdirməyən xülyalara qapılaraq, 2018-ci ildə keçiriləcək seçkilərə indidən hazırlıq görülür. Əlbəttə ki, onların seçkilərə indidən hazırlıq görmələrinin heç bir nəticəsi ol-

mayacaq. Hər zaman olduğu kimi, bu seçeneklərdə də müxalifət məğlub olacaq. Çünkü onların Azərbaycan xalqı tərefindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin mövcud olub-olmaması cəmiyyət üçün də maraqlı deyil. Belə olun halda, yaxşı olardı ki, müxalifət liderləri bacardıqları işlə məşğul olmaq üçün siyasətdən getsinlər “.

T.Novruzov onu da bildirdi ki, müxalifet düşərgəsində təmsil olunan şəxslər ümid edirlər ki, nə vaxtsa onlar da neva işə nail olacaq.

biləcəklər: "Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünkü həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürər. Yeni müxalifət liderləri başa düşürər ki, uğursuzluğa düşcar olublar. Təəccübülu məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu bürüze vermək istəmirlər. Bu isə, müxalifətin faciasıdır"

GÜLYANƏ

Yusif Vəzir Çəmənzəminli Azərbaycan dövlətçiliyi və etnonimi haqqında

Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti, adət-ənənələri haqqında Yusif Vəzir Çəmənzəminlinin əsərlərinin əksəriyyətində bəhs edilmişdir.

Ə.Ibrahimov yazır: "Azərbaycan", "azərbaycançılıq", "Azərbaycan və sərhədi", "Türkçülük" kimi problemlər Yusif Vəzir Çəmənzəminlini daim düşündürən və meşğul olduğu məsələlərdən olmuşdur. "Biz kimik?" məqaləsində Azərbaycan tarixinin yazılıması tələbini irəli sürdü. Bu, ondan irəli gəldi ki, hələ o zaman Kiyev imperator Universitetində oxuyarkən, Azərbaycan dilində kitablar buraxmağa başlamış, ana dilini bilmeyənlər üçün kurs təşkil etməklə mühazirələr oxumuşdur. Yusif Vəzir hələ o zamanlar qarşısına qoyduğu məqsədi tam dərk edərək, slavyan xalqlarından milli məsələ ilə bağlı oxuyub-öyrəndiklərin optimal yollarını əsas tutaraq, xalqının istiqalılını müəyyən milli ideologiya, xalqın ümummilli dəyərlərinin və sərvətlərinin inkişaf etdirilmesi və bütövlükde, milli maraqları ifade edən milli siyasetin və milli şüurun yüksək səviyəyində görürdü".

O vaxtlar Y.V.Çəmənzəminlinin əsas məqsədi Azərbaycanı ictimaiyyət arasında tanıtmaq idi: "O vaxtlar Rusiyada Azərbaycanı tanımadılar. Bakı bir şəhər, paytaxt kimi tanınsa da, Azərbaycan tanınmadı. Azərbaycan yalnız İranın bir hissəsi kimi tanıyırdılar. Bizim vəzifemiz və qaymımız bu oldu ki, birinci olaraq Rusiya əfkari-ümumiyyəsinə Azərbaycanı tanıdaq".

"Bir Azərbaycan xəritəsi çizdiq. O zamandan Azərbaycan haqqında, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyati barəsində bir çox məsələlər yazdıq. Yavaş-yavaş Azərbaycan şöhret tapmağa başladı".

Böyük mütəfəkkir "Qüvvətli istiqlal" adlı məqaləsində dövlətin təşkilinin üç amilini gösterir: torpaq, millet və hakimiyət. "Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil məməkətdir", - deyən müəllif bütün silsilədə milli istiqalı qüvvətəndirən cəhətlərdən, xüsusilə də, Azərbaycan Cümhuriyyətinin xərici siyasetinin əsas istiqamətlərinən geniş bəhs edir. O, Türkiyədə yaşadığı illerde, özünün yazdıığı kimi, "Azərbaycan və azərbaycanlılar" silsilə məqalələrinin hər bölməsinə dair daha geniş və müfəssəl tədqiqat aparmış, "Azərbaycan və azərbaycanlılar" adlı böyük bir əsər yazmaq fikrində olmuşdur. Belə bir böyük kitabın daxilində "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" kitabları, "Azərbaycan və azərbaycanlılar" silsilə mə-

qaləleri olmalı imiş.

Azərbaycan ideali müsəlman Şərqi dünyasında birinci demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti ilə özünün tarixi təcəssümünü və təsdiqini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti illərində Yusif Vəziri ən çox narahat edən Azərbaycanın faktiki, həqiqi milli sərhədlerinin qorunub-saxlanmasına millətdəki təəssübkeşliyin kifayət qədər olmamasıdır. Çəmənzəminlişunas professor T.Hüseynoğlu'nun üzə çıxarıb tədqiq etdiyi "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" adlı əsərlə tanış olarkən, milli məsələnin mühüm tərkib hissələrindən biri kimi milli ərazimizə xüsusi təqdimat aspektində yaşıyan Çəmənzəminlinin həqiqi vətəndaşlıq mövqeyi, vətənpərvəlik duyuları, azərbaycançılıq ideyaları ilə üzləşirik. Müasir həyatımız üçün bu sanballı mənbənin daha bir əhəmiyyəti ondadır ki, əzəli torpaqlarımızın və yurdumuzun ərazi bütövlüyü bir daha təsdiqləyen növbəti bir əşyayı-dəlilin - arqumentin meydana çıxmamasını reallaşdırılmışdır.

irqlərə mənsub millətlərin keçib getdikləri, bunlardan məməkəti mizə yerləşib kök salanların da olmasından səhbət açılır. Təbiidir ki, gəlmələr ilə yerlilər arasında uzun mücadilə və mübarizə sayəsində qanlar qarışır, din və dillər dəyişilir və nəticədə, başqa bir mədəniyyətə malik, ayrıca bir millət vücuda gəlib. Bu millət azəri türkləridir".

Ölkəmizin dövlətçilik tarixində etnonizmin müəyyənləşdirilməsi mühüm rol oynayır. Azərbaycanda artıq azərbaycanlılar - türkəlli, irandilli və qafqazdilli xalqlar vəhid və bölgünə Azerbaycan vətənində yaşayırlar.


Ə.Ibrahimov qeyd edir ki, vəhid və bütün idealına sığınan böyük demokrat Y.V.Çəmənzəminlinin bu diyarın sərhədlerinin tarixən geniş əraziləri əhatə etdiyi barədə Labun Əbu Əhlica Əlrəvadının "Tarixi-Azərbaycan" və Əlbərdənin "Tarixi-Aran" kitablarından məlumatı "Kəşfül-zünun" ("Düşüncələr və fikirlərin keşfi") mənbəyindən öyrəndiyini bəyan edir. Lakin həmin kitabların əldə edilə bilməməsindən təessüflənə-

N.B.Vəzirov yazır ki, dünyada Azərbaycan kimi bağlı-bağçalı, saf suyu və durna gözlü bulaqları, yaşıl ormanları və çəmənləri, bərəkətli çölləri olan ikinci bir ölkə yoxdur. Lakin belə gözəl vətəni olan bizləri dünyanın hər yeri maraqlandırdığı halda, doğma Azərbaycan nədənsə maraqlandırır. O, bizlər tərəfindən artıq tamamilə unudulmuşdur. XX əsrin əvvəllərində azərbaycanlıların özünməxsus, təmiz, sırf yerli xarakter daşıyan dövlətçilik və millətçilik, demokratizm və azərbaycançılıq ideyaları artıq türkçülüyü və islamçılığı da özündə birləşdirərək, yeni bir xətt götürərək, Azərbaycanın müstəqilliyini elan etmək yoluna keçir.

Y.V.Çəmənzəminli öz kitabınn müqəddiməsində yazılmışdır: "Tarixi, coğrafi, və iqtisadi Azərbaycan" əsl tariximizə müqəddime təşkil edə bileyək, zənnindəyəm. Bu əsər bir projədir ki, tariximiz o dairədə yazılıb, meydana çıxacaq, vətəndaşlarımızın milli tariximizə olan həvəsine bu risale ilə kiçicik bir xidmət edə bilsem, məqsədimə nail olacağam, zənnindəyəm".

Kitabın müqəddimə hissəsində Azərbaycanın Şərqi ilə Qərb arasında körpü təşkil edən bir ölkə olduğu bildirilir: "Ən qədim zamanlardan bu körpüdən müxtəlif

rek, özünə belli olan real məlumatlar əsasında, Azərbaycan ərazisindəki şəhər və şəhər tipli qəsəbələrin, kəndlərin adını çəkir, onların tarixi haqqında məlumat verir. Milli etnik ziddiyyətlərin yanlanması və genişlənməsi ilə yaşı, digər prosesləri dil və mədəniyyət etibarile bir-birinə yaxın və eyni bir məkanda yaşayan kiçik etnosların bir-birinə yaxınlaşması və hətta qaynayıb-qarışması prosesi, indi olduğu kimi, Yusif Vəzirin yaşadığı dövrə de olmuşdur. Bəzən böyük etnoslara məxsus siyasetçilərin sağlam olmayan siyasetləri nəticəsində kiçik etnos-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği" istiqaməti çərçivəsində hazırlanıb*



liflərinə çıxdan məlumat olduğunu bildirən mütəfəkkir, qədim yunan və Roma müvərrixlerinin (tarixçilərinin) bu diyarı "Atropaten" adlandırdıqlarını söyləyir. Digər rəvayətə görə, "Azər" pəhləvice "Od", "Baykan" "saxlayan" mənalarda olduqda "Azərbaycan" - Atəşxana və "Atəşgədə" mənalarına gelib çıxır.

N.B.Vəzirov yazır ki, dünyada Azərbaycan kimi bağlı-bağçalı, saf suyu və durna gözlü bulaqları, yaşıl ormanları və çəmənləri, bərəkətli çölləri olan ikinci bir ölkə yoxdur. Lakin belə gözəl vətəni olan bizləri dünyanın hər yeri maraqlandırdığı halda, doğma Azərbaycan nədənsə maraqlandırır. O, bizlər tərəfindən artıq tamamilə unudulmuşdur. XX əsrin əvvəllərində azərbaycanlıların özünməxsus, təmiz, sırf yerli xarakter daşıyan dövlətçilik və millətçilik, demokratizm və azərbaycançılıq ideyaları artıq türkçülüyü və islamçılığı da özündə birləşdirərək, yeni bir xətt götürərək, Azərbaycanın müstəqilliyini elan etmək yoluna keçir.

Tarixi mənbələrə əsaslanaraq Y.V.Çəmənzəminli Azərbaycan dövlətçilik tarixi haqqında, onun sərhədləri, ərazisi haqqında da məlumat vermişdir: "Azərbaycan qədim zamanlarda geniş bir ölkə imiş. Lakin sərhədi haqqında rəvayətlər müxtəlidir. Tarixçi Təbəriyə görə, "Həmədan həddinin ibtidasından ta Zəncana və Ohərə və axır Dərbəndi-Xəzərə çıxınca bunlara Azərbaycan "deyirler".

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Xəbərdarlıq: Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır

Sirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumudur. Lakin uşaqlıqdə qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırğından çox az adamın xəbər vardır. Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırma İstututunun son elmi işi bu təsdiqləyib. Alımlar 12 ildə 2 minə yaxın uşaqın timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki, gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki arteriyalar quruyur. Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi Qopinat deyib ki, hələ uşaqlıqdan sağlam qidalanmaya riayet etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummak olmaz. B.Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının qanunvericilik səviyyəsində dəyişdirilməsinə törefdardır. Yeri gəlmüşken, bundan əvvəl Adelaida Universitetinin Zumin Şin'in rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və aq ciyərlərin obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirmişdir.

Diqqət: Gündən bu xəstəliyin düşmanıdır

Qidalanma problemləri olanlar pis mühitdə və günəş şüası görməyən məkanlarda yaşayırlarsa vərəm riski həmin şəxslərdə yüksək olur. Tənəffüs yolu ilə bulanın bu xəstəlik ölümə de səbəb ola bilər. Bu xəstəlik insanın imuniteti zəif olan zaman meydana gelir. Gecə tərləmə, on beş gündən daha çox sürən öskürek, bələğəm çıxarma, çeki itkisi və iştahsızlıq xəstəliyin en əhəmiyyətli əlamətləri arasındadır. Bu cür əlamətləri olanlar, vaxt itirmədən sağlamlıq qurumuna müraciət etməlidirlər. Erken diaqnoz və müalicə həyatı qurtara bilər.

Məlumatda oda bildirilir ki, vərəm diaqnozu qoyulan adam ən az 6 ay dərman istifade etməlidir. Xəstəliyin müalicəsində dərmanların müntəzəm istifadə edilməsi əhəmiyyətlidir. Vərəmdə erkən diaqnoz və müalicə həm həyat qurtarıcıdır, həm de başqa insanlara yoxlamaması üçün çox əhəmiyyətlidir. Xəste insanların kifayət qədər tədbir alması, xəstəliyin nezərat altına alınmasında önemlidir. Xəstəlikdən günəşlənərək qorunmaq mümkündür. Evlərin havalandırılması, günəşləndirilməsi, vərəmin sevmədiyi mühitdir. Rütubətli, günəş görməyən pis şərtlərdə olan evlər xəstəlik baxımından çox böyük risk meydana qəvrilir. Çayxanalarda də eyni risk var. Xüsusilə qış mövsümündə soyuq səbəbiylə havalandırılmayan mühitlər xəstəliyin yayılmasına səbəb olur. Bu cür mühitlərdə uzun müddət qalmamaq və havalandırmaya diqqət göstərmək lazımdır.

TƏBƏRİK!

Şirin Nərmin balamız,
Altı yaşın mübarek!
Sevinirik hamımız,
Qoy ömrün açıñ çiçək.

Sevinir atan-anan,
Bacın da, dostların da.
Qoşular bu sevincə,
Xalan, əmin, dayın da.

Artıq məktəblisən sən,
Elm öyrənəcəksən.
Əla qiymətlər alıb,
Bizi sevindirəsən!

Nərmin Yəhyazadəni 6 yaşı münasibəti ilə təbrik edir
anası Şəhla, atası Sabir, bacısı Nigar, əmisi Səyyar, dayısı
Mübariz, xalası Afət və bütün sevənləri!

ELAN

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərifindən 29.06.2006-cı il tarixli 0002202 sayılı çıxarışına əsasən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 01 hektar fərdi yaşayış evinin tikintisi üçün Cavadova Gülebetin Behmən qızının adına verilmiş torpaq sahəsinə aid kadastr planı və texniki pasport etdiyi üçün etibarsız sayılır.

ses

Son səhifə

28 iyul

Fatih Terim yenidən “Qalatasaray”a qayıda bilər

Türkiyə millisindən ayrılan Fatih Terim yenidən “Qalatasaray”ı çalışdırıbilər. SIA-nın məlumatına görə, dünən türk mütəxəssisin istefa verməsindən sonra “Cimbom”un idman direktoru Cenk Ergünə klub prezidenti Dursun Özbek Floryada görüşüb. Görüşdə ediləcək transferlər yanaşı, F.Terimin yenidən “Qalatasaray”a qayıtmalı müzakirə olunub. Terim baredə yazıları izleyen D.Özbek vəziyyəti dəyərləndirdikdən sonra yekun qərarını verəcək.

“Qalatasaray” F.Terimlə razılığa gələcəyi təqdirdə, klubun hazırkı baş məşqçisi İqor Tudorla müqaviləni ləğv etmək üçün 400 min avro təzminat ödəyəcək. Qeyd edək ki, F.Terim bundan əvvəl 3 dəfə (1996-2000, 2002-2004, 2011-2013 illər) “Qalatasaray”ı çalışdırıb.



Ernesto Valverde: “Neymar “Barselona”da xoşbəxtidir”

Barselona”nın baş məşqçisi Ernesto Valverde komandada gələcəyi sual altında olan futbolçusu Neymar haqqında açıklama verib. SIA-nın məlumatına görə, Beynəlxalq Çempionlar kubokunda “Manchester Yunayted”i (1:0) məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıban 53 yaşlı çalışdırıcı Neymarın klubda xoşbəxt olduğunu deyib: “Neymar burada olunduca xoşbəxtidir. Hələ ki, transferi haqda başqa bir yenilik yoxdur”. Qeyd edək ki, PSJ klubunun 24 yaşlı futbolunu 222 milyon avroya transfer edəcəyi iddia edilir.



“Neftçi” “Şalke” ilə qarşılaşır

Avstriyada təlim-məşq toplantılarında Bakının “Neftçi” klubu iyunun 26-da Almanıyanın “Şalke” komandası ilə yoxlama matçı keçirib.

AZƏRTAC xəber verir ki, qarşılaşma paytaxt təmsilcisinin 0:1 hesablı məğlubiyəti ilə başa çatıb.

Avtriyanın Noykirkən şəhərindəki “Sportzentrum” stadionunda keçirilən qarşılaşmadə yegane qolu oyunun 27-ci dəqiqəsində Tekbete vurub. Qeyd edək ki, paytaxt təmsilcisi növbəti yoxlama oyununu iyunun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubuna qarşı keçirəcək. Avqustun 2-də isə “Neftçi” Almanıyanın “Herta” klubu ilə qarşılaşacaq.

DÇ: Üzgümüz 40 idmançı arasında 38-ci oldu



Macarıstanın paytaxtı Budapestdə keçirilən su idman növleri üzrə dünya çempionatında Azərbaycan təmsilcilərinin növbəti çıxışı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Üzgümüz Boris Kirillovun mundialdakı ikinci cəhdə də uğursuz alınb.

Arxası üstə 200 metr məsafəyə üzən idmanımız təsnifat mərhələsində finiş 2 dəqiqə 9,22 saniyəyə çatıb. Öz “səkkizliy”ində sonuncu olan Kirillov ümumi hesabda 40 idmançı arasında 38-ci olub. O, yalnız Nikaraqua və Madagaskardan olan rəqibini arxada qoyub. Ümumilikdə 41 üzgüçünün qatılmalı olduğu yarışın iştirakçılarından biri isə start xəttinə çıxmayıb. Qeyd edək ki, Kirillov arxası üstə 100 metr məsafəyə üzərkən 46 idmançı arasında 42-ci olmuşdu.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılır, sahifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qazetdə Azərtac, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500